

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 004 (5969) 11 yanvar 2020-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Ölkəmizin yeniləşən və müasirləşən yol infrastrukturunu...

İlham Əliyev: "Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə, bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək"



Səh 4

Azərbaycanın bütün qüvvələri faşizm üzərində qələbəyə yönəldilmişdi



2

"SƏS" QƏZETİ - 29 İL AZƏRBAYCAN UĞRUNDA!



SƏS QƏZETİ

Qoy ədalət zəfər çalsın!

8

Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir



3

Qırğızıstan Prezidenti: "Qırğızıstan Azərbaycanla illərin sınağından çıxmış



dostluğa böyük əhəmiyyət verir"

3

Elman Rüstəmov: Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək



6

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistan üçün yaxşı heç nə vəd etmir



5

12

Erməni xalqı Paşinyandan niyə narazıdır?



14

10 yaşlı Nərmninin qatili tapıldı



14

Xəbərdarlıq: "Bu dərmanlar ölümə səbəb ola bilər!"



11 yanvar 2020-ci il

Azərbaycanın bütün qüvvələri faşizm üzərində qələbəyə yönəldilmişdi

Prezident İlham Əliyev: "Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı"



Rəsmi xronika

Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev Baba Məsimovun (Baba Vəziroğlunun) "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şöhrət" ordeni ilə təltif edilsin.

"AZƏRBAYCANDA BÖYÜK VƏTƏN MÜHƏRİBƏSİ VETERANLARI DÖVLƏTİN ÇOX BÖYÜK DƏSTƏYİNDƏN İSTİFADƏ EDİRLƏR"

İkinci Cahan savaşının od-alov püskürən cəbhələrində ölümlə üz-üzə dayanan, qəhrəmanlıq göstərən insanlara və müharibə veteranlarına Azərbaycanda böyük sayğı var. Veteranlara ikinci həyatı isə, öz diqqət və qayğısı ilə Ulu Öndər Heydər Əliyev bəxş etmişdir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Müstəqilliyin ilk illərində veteranlara ədalət-siz münasibət heç kimin yadından çıxmıyıb, AXC-Müsavat iqtidarı dövründə, hətta 9 May Qələbə Günü də ləğv etmək fikrində idilər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdırdan sonra bu ədalətsiz münasibət aradan götürüldü, ədalət bərpa olundu və veteranlara layiq olduqları hörmət göstərməyə başlandı. "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti və rolu çox böyük olmuşdur" deyən Dahi Öndər Heydər Əliyev müharibə veteranlarını "Xalqımızın Qızıl Fondu" adlandırdı. Dövlət başçısı bildirib ki, Azərbaycan Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır: "Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə və mənəvi terrora məruz qalırdı. Praktiki olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr o vaxt bizdə olurdu. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdırdan sonra tarixi ədalət bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, 9 May Günü ümummilli bayram elan edildi və o vaxtdan - 1994-cü ildən biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür. Mən hər il veteranlarla görüşürəm, biz həlak olanların xatirəsinə ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək dəstələri və əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər".

Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya Müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır.

Nəzakət ƏLƏDDİNQIZI

Müharibənin od-alovu hər bir insanda vahimə yaradır. Müharibə böyük itki və tələfatdır. Dünyanın hansısa bir ölkəsinin odlu-alovlu olmasını kimsə istəməz. Çünki Tanrının yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq içində yaşamaq, səmasının aydın, torpağının rahat nəfəsini duymaq istər. Amma əfsuslar olsun ki, qan tökülmüş, şəhid qanına suvarılmış torpağa ayaq qoyuruq. Azərbaycan müharibənin ağır-acısını zaman-zaman yaşamış, bu gün də yaşayır. Şəhid qanının nə olduğunu hər birimiz yaxşı bilirik. Bu müqəddəs məfhum qarşısında məsuliyyətliyik. Vətəni qorumaq məsuliyyəti qanımızda-canımızdadır. Ötən əsrin tarixinə düşmüş İkinci Dünya Müharibəsində 600 mindən çox həmvətənimiz döyüşüb. "Ana vətən çağırır!" şüarına səs verərək igid oğul və qızlarımız müharibənin, od-alovun içinə atılırlar. Hamı keçmiş SSRİ-nin müdafiəsi, azadlığı üçün alman faşistlərinin Sovet İttifaqının torpaqlarından çıxarmaq uğrunda mübarizədə vahid bir şəkildə birləşir.

İkinci Dünya Müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzleşdiyi ən ağır və dəhşətli dövr olub. Bu tarixi qələbədə Azərbaycanın, onun övladlarının və neftinin əhəmiyyəti böyükdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibə verərək bildirib ki, Azərbaycan bizim ümumi qələbəmizə böyük töhfə verib: "120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən, məşhur "Katyuşa" raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin, Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. Biz bilir ki, Hitler ordusunun çox hücumlarının uğursuz olması yalnız yanacaqın vaxtında gətirilməsinin nəticəsi idi".

Göründüyü kimi, xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçuşlar həyata ke-

çirən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynamışdır. Xalqımız cəbhədə 7 tondan çox donor qanı göndərmiş, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilmişdir.

Qeyd edək ki, müharibə başlandıdan keçən qısa müddət ərzində, Azərbaycan ərazisində 87 qıncı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. Cənab Prezident bildirib ki, Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irilixirdalı digər yüzlərlə yaşayış məntəqəsinin düşməndən azad edilməsi uğrunda rəşadətli döyüşmüşlər. Həmyerilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak etmişlər. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. İkinci Dünya Müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlığı və şücaəti heç vaxt yaddaşlardan silinməz və gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

"YEREVANDA FAŞİTLƏRİN ƏLALTISI QAREGIN TER-ARUTYUNYANA ALTI METR HÜNDÜRLÜYÜNDƏ HEYKƏL QOYULMASI YOLVERİLMƏZDİR"

Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında da çıxış edərək, təkzibedilməz faktlara əsaslanaraq, Ermənistanda faşistlərin qəhrəmanlaşdırıldığını bildirmiş və Yerevan hakimiyyətini bu cür yarıtmaz siyasətdən əl çəkməyə, MDB məkanında əməkdaşlığı və sülhü təhdid edən faşizm ideologiyasından imtina etməyə çağırırdı. Cənab Prezident müsahibəsində "Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korreklidən uzaq olmalıyıq" deyərək bildirib: "Kimin necə nitqlər söyləməsindən, ki-

min nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik... Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə və meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması bərdə bəyanatı ilə bir araya necə sığa bilər?"

Dünya erməniliyinin türklərə və azərbaycanlılara qarşı qatı millətçi davranışlarının təməlinə Q.Njdenin düşüncələri yer alır. Bu faşist ideoloqu bütün həyatı boyu türklərə düşmən mövqedə olmuşdur. O, öncə, savaş meydanında türklərə divan tutmağa çalışmışdı. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanın, qətlə yetirdiyi günahsız insanların sayı-hesabı yoxdur. 1930-cu illərin ortalarında Adolf Hitler Almaniya qatidara gəldikdən sonra Daşnaksütyun Partiyasının liderlərindən olan Qaragen Njde ABŞ-ın Boston ştatında irqçi təşkilat yaradıb. Mənbələrə istinadən, deyə bilərik ki, Njde ermənilərin dünyanın əksər millətlərindən üstün olduğunu bəyan etmiş. Q.Njdenin bu cür sərəmsə fikir-lərindən sonra o, ABŞ-dan qovulub. Daha sonra qatı erməni millətçisi Almaniya qatı zaman faşizmin mərkəzi olan Münhen şəhərində məskunlaşıb. DTK-nın İkinci Dünya Müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmək olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və Sovet ordusuna qarşı döyüş əməliyyatlarında iştirak ediblər. Azərbaycanın mərd övladları isə od-alov püskürən yerlərdə alman faşistləri ilə üz-üzə vuruşublar.

Yeni Azərbaycan Partiyasının namizədləri cəmiyyətin bütün təbəqələrini təmsil edir



Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

Azərbaycan Respublikasında demokratik seçki mədəniyyətinin formalaşması və ikişəfət Ümumillər lider Heydər Əliyevin həyata keçirdiyi ardıcıl islahatların məntiqi təsdiqi və yekunudur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi islahatların mühüm cəhətlərindən biri də ölkəmizdə bütün səviyyələrdə (prezident, parlament, bələdiyyə) keçirilən seçkilərin məhz dünyanın qabaqcıl demokratik ölkələrinin qəbul etdiyi yüksək standartlar çərçivəsində həyata keçirilməsinin təmin edilməsidir. Bu baxımdan Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən hər bir seçkiyə xalqımızın qarşısında növbəti hesabat və imtahan kimi yanaşaraq, iqtidar partiyası kimi öz üzərinə düşən məsuliyyəti aydın şəkildə dərk edir. Belə ki, partiyamız hər seçkinin başa çatdığı günün səhəri artıq növbəti seçki kampaniyasının hazırlıqlarına başlayır.

Təsadüfi deyil ki, ölkənin avanqard siyasi qüvvəsi kimi YAP respublikada baş verən ictimai-siyasi dəyişikliklərə fəal reaksiya verməli, idarəetmənin bütün sahələrində islahatların sinxron və paralel həyata keçirilməsi işinə öz töhfəsini verməlidir. Məhz bu amilləri nəzərə alaraq, qanunverici orqanın öz işini günün tələbləri səviyyəsində qurması, həyata keçirilən islahatlarla ayaqlaşmasının məsələsini gündəmə gətirərək, ötən ilin sonlarında parlamentin yenilənməsi təşəbbüsü ilə çıxış etdi.

Ona görə də, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası, İdarə Heyəti, İcra katibliyi və rayon (şəhər) təşkilatlarının 2019-cü ilin dekabr ayından etibarən fəaliyyəti əsasən Milli Məclisə keçiriləcək seçkilərə həsr edilmişdir. Bununla bağlı Mərkəzi Seçki Qərargahının rayon (şəhər) şöbələrinin fəaliyyətinə dair proqram təsdiq edilmiş və mərhələli şəkildə həyata keçirilmişdir. İlk növbədə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 84 rayon (şəhər) şöbəsi yaradılmış, texniki təhizatla təmin edilmiş, qərargah üzvlərinə treninqlər keçirilmişdir.

Habelə, bütün respublika üzrə seçici siyahılarının dəqiqləşdirilməsi uğurla başa çatdırılmışdır. Məntəqələr üzrə ərazinin sosial-iqtisadi problemləri, əhalinin xüsusiyyətləri öyrənilmiş, seçki prosesində iştirak edən partiya fəalları və müxtəlif mobil qrupların

işinin təşkil edilməsi və koordinasiyası təmin edilmişdir.

Seçki Məcəlləsinin tələblərinə uyğun namizədlərin irəli sürülməsi və onların sənədlərinin müvafiq seçki komissiyasına təhvil verilməsi təmin edilmişdir. Habelə, Yeni Azərbaycan Partiyasının həm respublika üzrə 2, həm də 123 nəfər seçki dairələri üzrə səlahiyyətli nümayəndələr müəyyən edilmişdir. Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması, onların qeydə alınması və namizədlik vəsiqələrinin alınması təşkil edilmiş

inadır. Ona görə də təsadüfi deyil ki, namizədlərimizin 18 nəfərini 35 yaşadək gənclər, 30 nəfərini isə 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Ölkəmizdə iqtisadi inkişafa paralel olaraq dövlət bölməsi ilə yanaşı təsərrüfatın özəl sektoru da sürətlə inkişaf edir. Həmin sahədən çıxmış şəxslərin parlamentdə təmsil olunması və bu zümərənin tələb, təklif və qayğılarını qanunverici orqanda dilə gətirməsi günün tələbinə çevrilmişdir. Namizədlərimiz arasında 10 nəfər məhz bu sahəni təmsil edir.


Prezident İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirmək" çağırışı partiyamızın fəaliyyətində mühüm proqram xarakteri daşımaqdadır. Bu baxımdan təhsil və səhiyyə millətimize sağlam gələcəyinin təmin edilməsi səbəbindən strateji əhəmiyyət daşıyır. Namizədlər siyahımızda 22 nəfər təhsil, 6 nəfər səhiyyə sahəsini təmsil etməklə, əgər seçilərsə, bu sferada qəbul olunacaq qanun və qərarların keyfiyyət və effektivliyi baxımından mühüm rol oynayacaqlar.

Bələdiyyələrə adətən "kiçik demokratiya məktəbləri" deyilir. Namizədlərimizdən 6 nəfəri artıq bu mərhələni geridə qoyaraq, siyasi və seçki təcrübəsi əldə edərək partiyamızı qanunverici orqanda təmsil etmək üçün irəli sürülmüşdür.

YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda - qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil olunmasına xüsusi əhəmiyyət vermişdir. Bu dəfə də partiyamız ənənəsinə sadıq olaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlara siyahısında yer vermişdir. İndi isə Azərbaycan Respublikasında 09 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün irəli sürülmüş namizədlərin sosial tərkibinin statistikasını təqdim edirik:

Namizədin sayı: - 123 nəfər
Onlardan: Qadın - 28 nəfər
Kişi - 95 nəfər
Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər
46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər
Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər
Təhsil üzrə: Ali - 123 nəfər
Elmi dərəcəli: Elmlər namizədi - 22 nəfər
Elmlər doktoru - 21 nəfər
YAP rayon (şəhər) təşkilat sədrleri: - 8 nəfər

Yekunda qeyd etmək istərdim ki, partiyamızın irəli sürdüyü hər bir namizəd böyük bir məsuliyyətin altındadır və əminlik ki, ona göstərilən yüksək etimad doğrultmaq seçki marafonunu müvəffəqiyyətlə başa vurmaq üçün əlindən gələni edəcəkdir. YAP isə bütün gücü və seçki təcrübəsi ilə onların arxasındadır, sonadək dəstəkləyir və bu mühüm siyasi kampaniyada uğur arzularını!



Zakir Həsənov Bolqarıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstan Respublikasının ölkəmizdəki səfiri Nikolay Yankov ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirlər ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti barədə müzakirələr aparılıb, işbirliyinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçı siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini vurğulanıb.

Diplomat Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək Bolqarıstanın Azərbaycanı dost ölkə hesab etdiyini vurğulanıb. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, regional və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qırğızıstan Prezidenti: "Qırğızıstan Azərbaycanla illərin sınağından çıxmış dostluğa böyük əhəmiyyət verir"

Bişkekin cənubunda Qırğızıstan-Azərbaycan Dostluq Parkının təmələqoyma mərasimi keçirilib.



Əliyevlə görüşlərində parkın yaradılması barədə razılığın əldə olunduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, razılığa əsasən Azərbaycan tərəfi, həmçinin Bişkekin "Kok-Jar" yaşayış massivində orta məktəb binası tikəcək.

Belə tədbirlərin ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlığın mövcudluğundan xəbər verdiyini deyən Sooronbay Jeenbekov bildirdi: "Qırğızıstan Azərbaycan ilə illərin sınağından çıxmış dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Parkın yaradılmasına göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu park xalqlarımızın dostluğunun rəmzinə çevriləcək".

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident Sooronbay Jeenbekova təşəkkürünü bildirib. Diplomat Azərbaycan Prezidenti İlham Əliyevin parkın təməlinin qoyulması münasibətilə məktubunu oxuyub. Məktubda qeyd edilir ki, bu park eyni tarixi və etnik kökləri, milli-mənəvi dəyərləri və adət-ənənələri olan iki dövlətin dostluq və qardaşlıq simvoludur. Xatırladaq ki, 5,5 hektar sahəni əhatə edəcək parkda fəvvarələr, süni hovuzlar, açıq amfiteatr, uşaq meydançaları və digər əyləncə obyektləri yaradılacaq.

11 yanvar 2020-ci il

Ölkəmizin yeniləşən və müasirləşən yol infrastrukturunu...

İlham Əliyev: "Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə, bir çox inkişaf etmiş ölkələri qabaqlayır və bu proses davam etdiriləcək"

Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturunu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Ölkəmizin yol infrastrukturunu sahəsində əldə etdiyi uğurların təməlinə, heç şübhəsiz, əsas Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət dayanır. "Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir" - Ulu Öndərin bu sözləri Onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sis-



Düşünülmüş siyasətin uğurlu nəticələri

İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli dövlət proqramlarının qəbul və icra olunması hər bir bölgənin davamlı inkişafını təmin edib. Təbii ki, bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərdə investisiyalar qoyulmur, inkişaf olmur və vəziyyət mənfi istiqamətdə inkişaf edir: "Azərbaycan işə təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə, Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir".

Bir sözlə, son 16 ilin reallıqları, bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar



temli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də, paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən, mütəmadi olaraq, imzalanmış sərəncamlar sözügedən sahənin daha da yenilənməsi üçün geniş imkanlar yaradır. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində bu çərçivədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək, bu sahədə həyata keçirilən tədbirlərin gedişatı ilə şəxsən maraqlanır, açılış və təməlqoyma mərasimlərində iştirak edir. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturunu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnilir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və

göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.

Azərbaycanın yol infrastrukturunu 141 ölkənin arasında ən öncüllərdən biri oldu

Məhz bu sahədə həyata keçirilən uğurların nəticəsidir ki, Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə bir sıra Avropa ölkələrini qabaqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlik indeksi"nin "Yol infrastrukturunun keyfiyyəti" göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub.

Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-cü yer) kimi ölkələri qabaqlayıb. Bu reytingdə birinci yerdə Sinqapur qərarlaşıb.

Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycanın 141 ölkə arasında 27-ci yerdə olması, təbii ki, olduqca yaxşı göstəricidir. Dünyanın 141 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir. Məlumdur ki, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən yatırılan sərmayələr artıq öz müsbət nəticəsini verir. Bu tempdə davam etsə, növbəti illərdə dərc olunacaq rey-

ting cədvəllərində yol infrastrukturuna görə Azərbaycan daha ön sırada qərarlaşacaq. Ölkədə şimal, cənub və digər istiqamətlər üzrə yol infrastrukturunun inkişafı ilə bağlı layihələr həyata keçirilir. Mütəmadi olaraq, Prezident İlham Əliyev tərəfindən yolların yenidən qurulması və müasir standartlara cavab verməsi ilə bağlı qərarlar verilir. Yeni yolların salınması, təmiri, mövcud yol infrastrukturunun inkişafı ilə bağlı sərəncamlar imzalanır. Görünən odur ki, bu sahəyə yatırılan sərmayələr nəticəsində, Azərbaycanın yol infrastrukturunu bu sahə ilə bağlı keçirilən sorğularda yüksək qiymətləndirilir.

Eyni zamanda, Prezident İlham Əliyevin son 16 il ərzində, bütün sahələrdə olduğu kimi, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etməsi, eyni zamanda, vətəndaşların sosial problemlərinin həllinə həssas münasibət bəslədiyini, insanların gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.

Eyni zamanda, Prezident İlham Əliyevin son 16 il ərzində, bütün sahələrdə olduğu kimi, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak etməsi, eyni zamanda, vətəndaşların sosial problemlərinin həllinə həssas münasibət bəslədiyini, insanların gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini gündəlik həyatını asanlaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.

və həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlinə Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir" deyən Cənab Prezident regional inkişaf proqramlarının icrasının nəticələrinin göz qabağında olduğunu bildirib.

Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Bu gün, həqiqətən də, Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsinə yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. İstər yeni sosial işə obyektlərinin, istərsə də, digər infrastrukturaların tikilməsi və yenilənməsi insanların sosial rifahının yüksəlişinə xidmət göstərir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparacaq siyasət, bundan sonra da uğurla davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

RƏFIQƏ KAMALQIZI

Siyavuş Novruzov: "Səs" qəzeti müstəqil Azərbaycanın bir tarixidir"

"Səs" qəzetinin müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu və yeri var. O zamanlar Azərbaycanda nəşr olunan qəzetlər arasında "Səs" qəzeti barmaqla sayılan qəzetlərdən idi. Bu qəzet çox böyük tirajla nəşr olunurdu və əl-əl gəzirdi. Mən qəzetin ilk yaradıcılarından, orada çalışan biri, "Əlinca" Xeyriyyə Cəmiyyətinin məsul katibi və bu qəzetin çıxmasına məsul bir şəxs kimi deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin səsini bütün dünyaya məhz "Səs" qəzeti çatdırırdı".



"Yadımdadır ki, qəzet o informasiya blokadasını yardı və Naxçıvan Ali Məclisinin qəbul etdiyi bütün qərarları öz səhifəsində dərc etdirdi. Biz bunları çox çətin mübarizələr şəraitində edirdik. Çünki bildiyiniz kimi o zamanlar senzura fəaliyyət göstərirdi və harda Ümummilli Lider Heydər Əliyevin adı çəkilirdisə dərhal o səhifəni çıxarırdılar və yayımlanmasına imkan vermirdilər. Amma buna baxmayaraq çox çətin və mübarizə şəraitində yazılar dərc olundu. "Səs" qəzeti o zamanki iqtidarlar,

demokratiyadan dən vurular tərəfindən bir neçə dəfə bağlanıb. Hətta qəzetin binasına bir neçə dəfə basqınlar olmuşdu, redaksiya dağıdılmışdı və əməkdaşlarına xəsarətlər yetirilmişdi. Azərbaycanın tanınmış ziyalılarından Ulu Öndərlə bağlı yazıları məhz "Səs" qəzetində dərc olunub. Yeni bu qəzet müstəqil Azərbaycanın bir tarixidir və öz yolu, izi vardır. Təbii ki, bu gün də o yol uğurla davam olunur və genişlənilir. Bu gün artıq SƏS Media Qrupun tərkibində "Səs" informasiya Agentliyi, "Səs" internet televiziyası fəaliyyət göstərir. Hesab edirəm ki, qəzet tarixdə özünün ən əsas və vacib rolunu həyata keçirib və bu gün də o yol davam etdirilir. Yeni Azərbaycan Partiyasının bütün tədbirləri, o cümlədən cənab Prezidentimizin apardığı siyasət, ölkəmizdə baş verən hadisələr "Səs" qəzetinin səhifələrində çox geniş şəkildə işıqlandırılır. Mən "Səs" qəzetinin kollektivini ürəkdən təbrik edirəm və özümü də onlardan ayırmıram. Çünki biz hamımız özümüzü bu qəzetin əməkdaşı hesab edirik".

Ceyhun Rasimoğlu

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov "Səs" qəzetinin işıq üzü görməsinin 29 illiyi ilə bağlı fikirlərini bildirərək deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, o zamanlar ölkəmizin regionları arasında Naxçıvan daha çətin durumda idi və iqtisadi, siyasi, informasiya cəhətdən blokadaya alınmışdı:

"Səs" qəzetinin özünəməxsus dəsti-xətti, mövqeyi var"



"Səs" qəzetinin yaranmasının 29-cu ildönümü münasibətilə qəzetin bütün kollektivini təbrik edirəm. Xüsusilə, qəzetin ərsəyə gəlməsində böyük zəhməti olmuş Ağabəy Əsgərovu, qəzetin hazırkı baş redaktoru Bəhrüz Quliyevi təbrik edirəm.

Hesab edirəm ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində ilk qaranquşlardandır". Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Ulu öndər Heydər Əliyev də "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və onun Azərbaycan mətbuatının inkişafındakı rolunu önə çəkib: "Bu qəzet Azərbaycanın ictimai-siyasi həyatında, müstəqillik tarixində çox böyük əhəmiyyətə malik olub. Həmin siyasi kursu "Səs" bu gün də uğurla davam etdirir. Qəzetin özünəməxsus dəsti-xətti, mövqeyi var. Bu qəzet Azərbaycan cəmiyyətində sayılıb-seçilən və tanınan mətbuat orqanlarından".

Bu gün "Səs" qəzetinin çox dəyərli

və jurnalistikaya sədaqətlə xidmət göstərən, sözə hər zaman hörmətlə yanaşan əməkdaşları var. 29 il çox böyük tarix olmasa da, "Səs" qəzeti artıq özünü təsdiq edib. Qəzetin öz simasını qoruyub saxlaması, öz missiyasını yüksək peşəkarlıqla davam etdirməsi sevindiricidir. "Səs" qəzeti ünvanına deyilən bütün xoş sözlərə layiqdir. Ümid edirəm ki, qəzet hələ uzun illər Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək və öz fəaliyyətini uğurla davam etdirəcək. 11 yanvar tarixini təkcə "Səs" qəzeti deyil, bütövlükdə, Azərbaycan mətbuatı üçün əlamətdar gün hesab edirəm. Mən bir daha "Səs" qəzeti redaksiyasının bütün kollektivini təbrik edirəm və onlara uzun ömür, cansağlığı arzu edirəm. Daim qələmimiz iti, sözlünüz kəsəri olsun!".

Ksavye Rişe: Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistan üçün yaxşı heç nə vəd etmir

Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionun heç bir ölkəsinə, xüsusilə də Ermənistanə yaxşı heç nə vəd etmir. Bu fikri AZƏRTAC-a müsahibəsində Fransanın Sorbon Universitetinin professoru Ksavye Rişe söyləyib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransada qabaqcıl beyin mərkəzlərinin rəhbərləri



ilə görüşündə iştirak etmiş Ksavye Rişe Azərbaycanın Cənubi Qafqazdakı yeri, Fransa, eləcə də Avropa İttifaqı ilə münasibətlərinə dair bir çox mü-

hüm məsələlər ətrafında müzakirələr aparıldığını vurğulayıb. O, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara da cavab tapdıqlarını qeyd edib.

"Həmin görüşdə belə bir sual səndirildi və bu sualın cavabı mənə də maraqlı oldu. Dağlıq Qarabağ münaqişəsi ilə Ermənistan nəyə nail olub? Cavab belə oldu ki, heç nəyə. Düşünürəm ki, münaqişənin həlli ilə məşğul olan həmsədrilər söylərinin artırmalıdır. İşğala son qoyulmalı, münaqişə sülh yolu ilə həll edilməlidir. Dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı söylənilən fikirlər də çox önəmli idi", - deyə professor bildirib.

Emmanüel Düpüi: "Avropa ölkələri Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir"

Avropa ölkələri Cənubi Qafqazda Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir. Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. İki ölkənin beyin mərkəzləri, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın da sıx olması vacibdir.



Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransanın qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşünün moderatoru, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi söyləyib. O deyib ki, görüş zamanı mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın strateji əhəmiyyəti, onun beynəlxalq arenada yeri, haqqında fikirlər söylənilirdi. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparıldı, müasir dövrdə Azərbaycanın Şərqi-Qərbi ticarət dəhlizində mühüm rolu, qlobal müstəvidəki əhəmiyyəti, Qoşulmama Hərəkatına sədrliyi, "Bakı Prosesi", terrorizmə qarşı mübarizəsi haqqında maraqlı fikirlər səsləndirildi. Azərbaycanın müxtəlif sahələrdə mühüm rolu ilə bağlı belə tədbirlərin keçirilməsinə ehtiyac var. Bu tədbirlər beyin mərkəzləri üçün çox əhəmiyyətlidir.

"ASAN xidmət" könüllüsü: 2020-ci ilin "Könüllülər ili" elan edilməsi bizdə böyük sevinc hissi yaratdı



sində söyləyib.

Buradakı kollektivdə işləmək və iş yoldaşları ilə ünsiyyət qurmaq sayəsində özünü inkişaf etdirdiyini deyən M.Əhmədli bildirib: "Biz burada həm işləyərək təcrübə toplayır, həm də özümüze yeni dostlar qazanırıq. İnsanlarla daim ünsiyyətdə olmaq hərtərəfli inkişafımızda böyük rol oynayır. Prezident İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi bizdə böyük sevinc hissi yaratdı. Bu, biz gənclərə əlavə güc verdi. Bir daha şahidi olduq ki, dövlətimiz tərəfindən bizə hər zaman böyük etimad göstərilir".

Almaniyada türkdilli məktəblər açılacaq

Almaniyada türkdilli məktəblərin açılması məsələsi müzakirə olunur. AZƏRTAC xəbər verir ki, hazırda Türkiyə və Almaniya hökumətləri bununla bağlı danışıqlar aparır. Eyni zamanda, Almaniya orta məktəb proqramına Türkiyə tarixi ilə bağlı fənnin daxil edilməsi əsas müzakirə predmetlərindən biridir.

Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərində fəaliyyət göstərən alman məktəblərində tətbiq olunan oxşar qaydaların Almaniya açılması planlaşdırılan türkdilli məktəblərdə də tətbiqi təklif edilir.



11 yanvar 2020-ci il

Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur

Yanvarın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirişlər ki, görüşdə Səbinə Əliyeva qurumun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, paytaxt və regionlarda keçirilən görüşlər çərçivəsində sakinlərin qəbul edildiyini, onların qaldırdıqları məsələlərin həlli üzrə müvafiq dövlət qurumları ilə birgə işlər görüldüyünü, işğencələrin qarşısının alınması və uşaq hüquqları sahəsində 24 saat fasiləsiz işləyən "qaynar xətt"lərə daxil olan müraciətlərlə bağlı operativ tədbirlər görüldüyünü, əldə edilən nəticələrin Müvəkkilin illik məruzələrində əks etdirildiyini bildirib.

Müvəkkil ölkə daxilində əcnəbi, vətəndaşlığı olmayan və sığınacaq axtaran şəxslərlə yanaşı, ölkədən gedən Azərbaycan vətəndaşlarının hüquqlarının təmini və bərpası məsələlərinin daim diqqətdə saxlanıldığını, bu məqsədlə xarici dövlətlərin, o cümlədən Rusiya Federasiyası və onun subyektlərinin ombudsmanları, habelə müvafiq diplomatik nümayəndəliklər ilə əməkdaşlığın möhkəmləndiyini vurğulayıb, birgə görülmüş işlər nəticəsində əldə edilən müsbət təcrübə barədə danışıb. O, bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsi, daha yüksək nəticələrin əldə edilməsi məqsədilə yerli icmaların və QHT-lərin rolunun artırılması vacibliyini bildirib.

Ombudsman Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji əməkdaşlığın bütün sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vurğulanı ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərki edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi və məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradişiya olunan şəxslərə ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırılıb. Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonra "aile birləşməsi" beynəlxalq prinsip və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xəyata görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüduqlarından məcburi kənara çıxarılma və girişə məhdudiyət qoyulması haqqında bir neçə qəra-



ra yenidən baxılıb, həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycan-dakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq və ahlı yaşlı Rusiya vətəndaşlarının sənədləşmə və digər problemlərinin həllinə nail olunub. Səmimi qəbula görə təşəkkürünü bildiren səfir Mixail Boçarnikov görüşün səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Mixail Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan və müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib. O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olundu.

"Əl-Dustur" qəzeti Azərbaycan-Iordaniya əlaqələrindən yazır



lətimizin başçısı barədə dediyi fikri diqqətə çatdırır: "Beynəlxalq arenada Siz çox vacib rol oynayırırsınız. Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyrixahlığınıza və dəstəyinizə hər zaman arxalanıram".

Kral II Abdullahın ötən il dekabrın

10-da Azərbaycana rəsmi səfərinin yekunlarına toxunan jurnalist keçirilən görüşlərin və imzalanan müqavilələrin ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyini bildirir. Mərvan Sudah məqaləsində, həmçinin Bakı ilə Əmman arasında birbaşa uçuşların təşkili ilə bağlı əldə edilmiş razılığın əhəmiyyətini vurğulayır.



Politoloq: 2019-cu ildə Azərbaycanda bir çox sahələrdə böyük nailiyyətlər əldə edildi

2019-cu il Azərbaycan tarixinə əsaslı islahatlar ili kimi daxil oldu. Siyasi, iqtisadi, sosial sahələrdə aparılan islahatlar, struktur islahatları Azərbaycanın gücünü daha da artırdı. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə bir sıra sahələrdə mühüm nailiyyətlər əldə edib. Ötən il Bakıda Qoşulmama Hərəkatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Dünya dini liderlərinin sammitləri keçirildi. Qoşulmama Hərəkatının sammitində qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə edildi. Dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəklərini bildirdilər. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan və nüfuzundan xəbər verir. Ötən il, həmçinin beynəlxalq layihələrin uğurla icrası ilə də yadda qaldı. TANAP boru kəmərinin ikinci fazası istifadəyə verildi. Hazırda TAP da müvəffəqiyyətlə icra olunmaqdadır. Azərbaycanın reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ona Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızmaq şansını verib. Politoloq vurğulayıb ki, ölkəmizdə sosial sahədə də əhəmiyyətli uğurlar əldə olundu. 2019-cu ildə reallaşdırılan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiyaların məbləği artdı. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.

SSF Ingenieure ist gemeinsam mit Kocks Consult aus Koblenz für die Prüfung der Ausführungsplanung, die Bauüberleitung und die Bauüberwachung zuständig. Die Verträge wurden kürzlich unterschrieben und dem Ausbau steht nun nichts mehr im Weg.

Wir wünschen dem internationalen Team vor Ort ein gutes Gelingen bei der Sicherstellung der termin- und qualitätsgerechten Ausführung der Arbeiten in diesem wichtigen und herausfordernden Projekt.



Almaniya şirkəti Azərbaycanda dəmir yollarının yenidən qurulmasından yazıb

Almaniyanın "SSF Ingenieure" şirkətinin internet sahifəsində "Azərbaycanda böyük layihənin başlanğıcı" başlığı ilə dərc edilən məqalədə Azərbaycanda dəmir yollarının Yalama-Sumqayıt hissəsinin yenidən qurulmasından söhbət açılır.

AZƏRTAC xəbər verir ki, məqalədə Sumqayıt ilə Rusiya sərhədində yerləşən Yalama məntəqəsini birləşdirən, Xəzər dənizi sahilı boyunca uzanan 172 kilometrlik dəmir yolu xəttinin köhnəməsi və zamanın tələblərinə cavab verməməsi ilə əlaqədar dövlət səviyyəsində bu xəttin yenidən qurulmasına dair qərarın qəbul edildiyi bildirilir. Yenidənqurma proqramı çərçivəsində dəmir yolu xətti infrastrukturunun yenilənməsinin və yeni dəmir yolu xətlərinin çəkilməsinin nəzərdə tutulduğu qeyd olunur. Yeni çəkiləcək dəmir yollarında sürətin səmərəli qatarları üçün 140 kilometrədək, yük qatarları üçün isə 80 kilometrədək artırılmasının nəzərdə tutulduğu vurğulanır.

"SSF Ingenieure" şirkətinin Almaniyanın "Kocks Consult" şirkəti ilə birgə müvafiq işlərin vaxtında yerinə yetirilməsinə və xətlərin çəkilməsinə nəzarət edəcəyi, müqavilələrin tezliklə imzalanmasının nəzərdə tutulduğu diqqətə çatdırılır.

Elman Rüstəmov: Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya bilək

Çalışacağıq ki, inflyasiyanı 4 faiz səviyyəsində saxlaya və möhkəmləndirə bilək. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.



"Makroiqtisadi sabitliyi qorumaq Mərkəzi Bankın başlıca vəzifələrindən biridir. Aşağı inflyasiya, hökumətin inflyasiya proqnozunu, Mərkəzi Bankın inflyasiya hədəfi dəyişməyərək 4±2 faiz ətrafındadır. Bu, real gəlirlərin artmasına imkan verəcək. İqtisadi dinamikaya, biznes, investisiya mühitinə inflyasiya səviyyəsi olduqca mühüm dəstək verir", - deyər E.Rüstəmov bildirib.

Iordaniyanın nüfuzlu "Əl-Dustur" qəzetində tanınmış jurnalist Mərvan Sudahın Azərbaycan-Iordaniya münasibətləri barədə məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Iordaniya Kralı II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi vurğulanır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun "İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident" seriyə münasibəti məqaləsinə istinad edən iordaniyalı jurnalist Kral II Abdullahın döv-

2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir

Ötən il cərəyan edən geosiyasi proseslər bir sıra çətinliklər yaradıb. Bu haqda ekspertlər 2019-cu ildə müşahidə edilən qlobal geosiyasi trendləri təhlil edərək yazırlar. Dünyanın müxtəlif regionlarında özünü göstərən proseslərin ümumi analizi fonunda konkret hadisələrin proqnozlaşdırılması maraqlı mənzərəyə yaraşır. Bütövlükdə dünyada risklər azalmayıb, əksinə, yeni münaqişə ocaqları meydana gəlib. Yaxın Şərqdə Liviya faktoru qlobal geosiyasətin aktual məsələlərindən birinə çevrilib. Fransada vəziyyət qarışıqdır, "Breksit" aktuallığını saxlayır, İran məsələsi risk faktoru kimi qalır və s. Bunların fonunda Cənubi Qafqazda 2019-cu ildə baş verənlər və onların mümkün təsirləri əhəmiyyət daşıyır. Bütün bunların fonunda 2019-cu ildə özünü göstərən geosiyasi proseslər üzərində geniş dayanmağa ehtiyac hiss etdik.

Amerikası və Asiya qitəsi də risklər məkanı kimi daxil ola bilərdi. Əslində, bütün bunlar müəyyən dərəcədə özünü doğrultdu. Avropada siyasi ziddiyyətlər səngimədi. Lakin İtaliyada, Avstriyada, Hollandiyada, Böyük Britaniyada "Tramp ruhu" ilin sonuna yaxın səngidi və hətta bir sıra yerlərdə ciddi zərbə aldı. Məsələn, Nümayəndələr Palatası D.Trampın impiçmenti məsələsini qoya bildi. İtaliyada sağ koalisiya dağıldı və Matteo Salvini istefaya getdi. "Breksit" hələ də "sürünür". Emmanuel Makron öz avroinqerasiya konsepsiyası ilə kəskin surətdə fəallaşdı. Kanadada Castin Trüdo qalib gəldi. Avstriyada Azadlıq Partiyası biabırçı surətdə məğlub oldu. Brazilyada Jair Bolsonaronun ölkəni "Tramp modeli"ne uyğunlaşdırmaq cəhdi baş tutmadı və s.

qısa ola bilər, ya da meydana "Tramp ruhu" başqa problem çıxara bilər.

Fransaya gəlincə, orada qarışıqlıq məhz yeni il ərəfəsi yeni səviyyəyə keçib. Bu ölkə indi əsl xaos xatırladır. Etirazlar genişlənin və yeni məzmun almağa başlayır. E.Makron isə heç nə edə bilmir. Avroinqerasiya antisistemçilərin ayaqları altında inildəyir. Yaxın Şərqdə isə yeni münaqişə ocağı yaranıb. Liviyada vətəndaş müharibəsi qapının ağzındadır. Orada bir neçə ölkənin - Misir, Rusiya, İsrail, Türkiyə, İran, BƏƏ, Fransa, İtaliya, Sudanın təsiri vardır. Bu dövlətlərin iştirakı ilə Liviyada böyük müharibənin alovlanması gözləniləndir. Görünür, Suriyada savaşın sönməyə başlaması bir sıra dairələri narahat edir - onların əllərindən milyardlar çıxmaqdadır.

bilirlər.

Göründüyü kimi, bütövlükdə dünya qarışıq vəziyyətdədir və onun 2020-ci ildə də özünü göstərməsi mümkündür. Bunun prizmasından Cənubi Qafqazda geosiyasi mənzərənin taleyi narahatlıq yaradır. Mütəxəssislər vurğulayırlar ki, bütövlükdə postsovet məkanı ölkələri fərqli mövqə tutmaqdadır. Onları hansısa ortaq bir kriteriya ilə xarakterizə etmək çətindir. Doğrudan da, Azərbaycanla Ermənistan tamamilə fərqli geosiyasi-mədəni və iqtisadi müstəvidədir, onların üstünlük verdikləri fəaliyyət prinsipləri arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən qeyri-konstruktiv, aqressiv və anti-demokratik mövqə tutan Ermənistanın 2020-ci ildə daha geniş şəkildə regiona təhlükə yaradan "kanal rolunu oynaya biləcəyini istisna etmək olmaz. Həm də ona görə

Fərqli dinamikalar: ümumi mənzərə fraqmentləşirmi?

2019-cu ili ekspertlər qlobal geosiyasət üçün maraqlı və təzadlı dövr kimi xarakterizə edirlər. Tarixin arxivinə keçən bu dövrdə dünyanı narahat edən hadisələrin daha çox olduğunu vurğulayırlar. Hazırda bəşəriyyətin daha gərgin və ziddiyyətlərlə zəngin olan bir mərhələyə qədəm qoyduğundan bəhs edirlər. Ancaq bunun müsbət bir tərəfi də qeyd edilir: ən azından insanlar "hər şey yaxşıdır", deyib özlərini arxayın salmır, yeni sınaqlara hazır vəziyyətdə olur, qeyri-müəyyənlikdən çıxış yolları axtarırlar. "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov yazır: "Bizim iyirmilər (2020 rəqəmini nəzərdə tutur - red.) ümidlə deyil, getdikcə artan ehtiyatlılıqla başlayır. Qərribə də olsa, bu, hər şeydən öncə, yaxşıdır. Pis olanın arxada qaldığına dəlicəsinə inam dəfələrlə yeni kataklizmlər yaradıb. Bizim yaşadığımız dəyişikliklərin miqyası keçən əsrin ən kəskin fazaları ilə müqayisə oluna bilər".

Burada dünyanı bir "səfərbərliyə dəvət" hiss olunur. Yəni, bütövlükdə durum həssasdır, risklər, təhlükələr və təhdidlər var, lakin keçən dövrlərdən fərqli olaraq indi bəşəriyyət özünü toparlamağa hazırdır. Bununla da qarşıya çıxma biləcək problemləri həll etmək imkanı yaranma bilər.

Təbii ki, bu maraqlı və xeyli dərəcədə məntiqi tezisi təkzib etmək fikrimiz yoxdur. Lakin 2019-cu ildə dünya miqyasında baş verənlərə ümumi nəzər saldıqda, fərqli bir qiymətləndirmənin də ola biləcəyini istisna edə bilmirik. Bundan başqa, geosiyasi proseslərin hansı ortaq xəttə çıxma biləcəyi də aydın deyil. Çünki ekspertin özünün də analizlərində bir neçə dəfə təkrar olunur ki, dünya daha fərqli məntiqi olan fraqmentlərin kompleks təsiri başlayır. Bu isə artıq insan üçün başqa bir geosiyasi mənzərədir və onun hansı meyarlarla ortaq ritmə gətirilməsi aydın deyil. Konkret faktlara keçək.

2019-cu il başlayanda, proqnozlarda Donald Tramp "ruhunda" siyasi-diplomatik fəaliyyətin get-

dikə üstünlük qazandığı haqqında bir təxmin vardı. Böyük Britaniyada, İtaliyada, Avstriyada, Macarıstanda, Hollandiyada və qismən də Almaniya sağ populistlərin reytinginin artdığından və Avropa Parlamentinə seçkilərdə onların mövqeyinin möhkəmlənəcəyindən bəhs edilirdi (özü də ehtiyatla). Bunun fonunda Rusiya, İran və Çin faktorunun "riskləri" göz önünə gətirilirdi. Şimali Koreya ayrıca "təhlükə mənbəyi" kimi təqdim olunurdu. "Stratfor" kimi "beyin mərkəzləri" qlobal geosiyasətin ümumi mənzərəsini tünd boya ilə təsvir edir və qarşıdakı silsiləmələrə geniş yer verirdilər. Və təbii ki, "İslam terroru" və miqrant problemi ayrıca vurğulanırdı. Hər ikisi Qərb üçün az qala fəlakət səviyyəsində təqdim olunurdu. Bunlarla yanaşı, iqtisadi-maliyyə böhranı, iqlim dəyişikliyinə yaratdığı risklər, dünyanın müxtəlif regionlarında mövcud olan və ya potensial münaqişələr, ixtilafatlar xüsusi vurğulanırdı.

Artıq məlum idi ki, 2019-cu ilə Yaxın Şərqlə yanaşı, Afrika, Latın

Ancaq bütün bunlar bəşəriyyətin ümid edə biləcəyi bir sonuc vermir. Bilinir ki, D.Trampı Senat istefa verməyə qoymayacaq. Böyük Britaniya Al-dən ayrılır, lakin proses hələ uzun sürə bilər. İtaliyada sağ populistləri demokratlar əvəz edə bilmədi, yeni hökumət əvvəlkindən az təhlükəli deyil, Avstriyada daha yaxşısı hakimiyyətə gəlməyib. J.Bolsonaronun uğursuzluğu demokratları deyil, hərbiçiləri fəallaşdırıb.

Proqnozlar: dayanıqlı dünya ehtimalı...

Ümumi səviyyədə olan bu ziddiyyətin fonunda geosiyasi meydana baş verənlər də qeyri-müəyyənliyi azaltmır. Bu bağlılıqda ABŞ-la Çin arasında ticarətlə bağlı əldə edilən razılaşmanı istisna kimi qəbul etmək olar. Lakin kimse təminat verə bilmir ki, bu, uzunmüddətli olacaq və bütün 2020-ci il boyu bu şəkildə qalacaq. Ekspertlər hesab edirlər ki, dekabrın 26-da əldə olunan razılaşmanın ömrü ya

İranda və İraqda vəziyyət düzəlmək bilmir. İraq Prezidenti istefa verib. İranda etirazlar səngimir. Burada siyasi, iqtisadi və legitimlik məsələləri ciddi çətinliklərlə üz-üzə qalır. 2020-ci ildə vəziyyətin kardinal surətdə dəyişməyəcəyi proqnozlaşdırılır. Şimali Koreya dediyindən dönmür.

Rusiya-Qərb münasibətləri gərginliyini saxlamaqdadır. Çinlə bağlı Vaşinqtonun mövqeyi daha da sərtləşib. Ekspertlər hesab edirlər ki, son zamanlar Amerika Çinə daha çox diqqət yetirir. Bu da 2020-ci ildə bu iki böyük güc arasında mübarizənin daha da kəskinləşəcəyi ehtimalından xəbər verir.

Avropa İttifaqının daxilində də hansısa müsbət dəyişikliyin olacağına inan yoxdur. Burada Fransanın liderlik iddiaları ilə yanaşı, müxtəlif üzv dövlətlər arasındakı fikir ayrılığı və ayrıca "Breksit" in yaratdığı gərginlik 2020-ci ildə özünü aydın göstərə bilər. Hər bir halda, ekspertlər Al-nin təkamül ssenarisi haqqında birmənalı fikir ifadə edə

ki, 2019-cu ilin təcrübəsi göstərir ki, rəsmi İrəvan dünya ictimaiyyətini aldatmaq, qonşulara qarşı iftira kampaniyaları aparmaq, regionda əməkdaşlığa zərər verən addımlar atmaq kimi işlərdən əl çəkmək fikrində deyil. Məhz 2019-cu ildə rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya absurd bir iddia - Dağlıq Qarabağdakı separatçı-terrorçuların danışıqlarda iştirakı məsələsini atdı.

Bu onu göstərir ki, 2020-ci il Cənubi Qafqaz üçün kifayət qədər həssas mərhələ ola bilər. Eyni zamanda, vəziyyət xeyli dərəcədə postsovet məkanında geosiyasi proseslərin qlobal miqyasdakı hadisələrlə nə dərəcədə uzlaşa biləcəyindən asılı olacaq.

Beləliklə, 2019-cu il geosiyasi müstəvidə daha çox suallar yaradıb. Hazırda dünya miqyasında mənzərə dolaşıqdır. Risklər artır. Siyasi liderlər bu risklərdən bəhrələnmə bilirlər. Dünya yeni inkişaf səviyyəsinə yüksələ bilər. Bunun əksi də ola bilər.

The screenshot shows the NewTimes website interface. At the top, there are navigation links for 'az', 'tr', 'ru', and 'en'. The main header features the 'NEWTIMES' logo with the tagline 'THE THINKING OF FUTURE. BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ.' Below this, there are several menu items: 'SİYASƏT', 'GEOSİYASƏT', 'İQTİSADİYYAT', 'BEYNƏLXALQ MÜNASİBƏTLƏR', 'QLOBAL PROSESLƏR VƏ TRENDLƏR', 'MÜSAHİBƏLƏR', 'ŞƏRHƏLƏR', and 'KİBER MƏKAN'. A search bar is located on the right. The main content area displays the article title '2019-cu il: artan risklər geosiyasi mənzərəni mürəkkəbləşdirir' with a large image of puzzle pieces. To the right, there are sections for 'Qoşulu olduğu bölmələr' (related categories) and 'Aktual Səfərlər' (current travels). The bottom right corner shows social media links for Facebook, Twitter, and VK.

"SƏS" QƏZETİ - 29 İL AZƏRBAYCAN ÜGRUNDA!

Böyük şərəf, mübarizə və əqidə yolu



Bu il yanvarın 11-də "SƏS" qəzetinin ilk sayının çapdan çıxmasının 29-cu ildönümü tamam olur. Bu tarixdən keçən 29 ildə Azərbaycan mətbuatı ilə birgə "SƏS" qəzeti kifayət qədər şərəfli bir yol, əqidə məktəbi keçib. Məhz Azərbaycanın müstəqilliyi ilə yaşıl olan "Səs" qəzeti bütün fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideallarının yaşadılmasına çalışıb. Əlbəttə ki, belə bir şərəfli və qətiyyətli yolu keçmək heç də hər bir mətbuata nəsisib olmur...

Tarixə düşmüş qəzet haqda ümumi məlumat

"SƏS" ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. Ağabəy Əsgərovun baş redaktorluğu ilə nəşr olunan "SƏS" qəzeti 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. Bir sıra hallarda tiraj sayı, hətta 35 minə də keçib. 1994-cü ildən 16 səhifə həcmində çap olunmaqla yanaşı, 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəzilərinin adlarını çəkirik. Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Əli Nağıyev, Mur-

tuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fəreməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Ulutürk, Kərim Kərimov, Səyyad Aran və başqaları. Yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvndakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-98-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb.

1993-cü ilin iyunundan başlayaraq, "SƏS" qəzeti hakim Yeni Azərbaycan Partiyasının baza rolunu oynayır və partiya yarandıqdan sonra onun əsas mətbuə rəhbəri kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırır. 1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalisının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da, məhz "SƏS" qəzetində dərc olunub. Halbuki bir sıra mətbuə orqanları həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "SƏS" qəzetini özü üçün doğma qəzet adlandırır və qeyd edib ki, "SƏS" qəzeti tarixə düşmüş bir qəzətdir.

Dahi Öndər Heydər Əliyevin Prezidenti seçilməsindən və YAP-ın hakimiyyətə gəlməsindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər, onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları və müsahibələri dərc olunub. Həmçinin, dövlətin, Prezidentin və partiyanın fəaliyyəti haqda xəbərlər, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyasını davam etdirir.

Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan "Səs" qəzeti hazırda da eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maa-

rifləndirilməsi üçün, mütəmadi olaraq, medialayihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin onlayn variantı və internet saytı (ses-news.az, sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar.

"SƏS" qəzetinin yaranma zərurəti necə meydana çıxdı? - tarixi aspektdən yanaşma

"SƏS" qəzetinin yaranma tarixi, onun məramı və aspekti 1990-cı illərin hadisələri ilə, Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Hərəkatın ilk dövrlərində ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yu-

valarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalı məhrum akademik Fəreməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar.

Cəmiyyətin İdarə Heyətində görülən işləri, aparılan təbliğatı, ölkədə gedən prosesləri və digər məsələləri geniş ictimaiyyətə çatdırmaq üçün qəzet nəşr edilməsinin vacibliyi vurğulandı. O dövrdə müstəqil qəzet dərc etmək çətin olsa da, milli mənafelər naminə qəzet yaratmaq məqsəduyğun sayıldı. Belə qərara gəldi ki, insanların səsinə Azərbaycanın hər yerinə və dövlət strukturlarına çatdırmaq üçün nəşrə başlayacaq qəzetin adı "SƏS" qoyulsun. Beləliklə, 1991-ci il yanvarın 11-də "SƏS" qəzeti nəşrə başladı. Qəzet fəaliyyətə başladığı dövrdə çox böyük, orada çalışan ilk jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü. Xüsusilə, AXC-Müsavat hakimiyyətinin illərində bu qəzetə qarşı davamlı basqınlar, hücumlar baş qaldırılır, orada çalışan qəzet heyətinə təhdid və böhtanlar yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar da təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini qətiyyətlə davam etdirir, heç bir təhdiddən və hücumlardan çəkinmədiyini sübuta yetirirdi.

Qeyd etmək yerinə düşərdi ki, o dövrdə ölkə regionları arasında Naxçıvan daha çətin durumda idi. Bu bölgənin problemlərini, insanların üzləşdikləri çətinlikləri real şəkildə geniş ictimaiyyətə çatdırmaq yeganə mətbuə orqanı isə "SƏS" qəzeti idi. Bu baxımdan, "SƏS" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, bir nömrəli qəzet sayılırdı. Bütün insanlar, xüsusilə də, ölkədə gedən ictimai-siyasi, proseslərdən real və düzgün məlumat əldə etmək istəyənlər, məhz "SƏS" qəzetini oxuyurdular.

"SƏS" qəzetinin tarixi qəzet olmasını da bu faktor təşkil edir. Onun xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Dahi Öndər Heydər Əliyev çıxışlarında, o cümlədən, Yeni Azərbaycan Partiyasının qurultaylarında "SƏS" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Çünki "SƏS" qəzetinin YAP-ın formalaşmasında xüsusi rolu olub. Müstəqillik tarixinə ziyalı hərəkatı kimi düşən "91-lər" in müraciəti, Heydər Əliyevi müdafiə edən ziyalıların məqalələri də, məhz "SƏS" qəzetində dərc olunub.

"SƏS" QƏZETİ - 29 İL AZƏRBAYCAN ÜGRUNDA!

Böyük şərəf, mübarizə və əqidə yolu



Səs qəzeti mənim üçün
ən əziz qəzetdir

Heydər Əliyev

SƏS QƏZETİ

Qoy ədalət zəfər çalsın!

Xalqın və YAP-ın mətbu rüpuruna çevrilən əqidə məktəbi

"SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, "SƏS" xalqın dəstəklədiyi YAP ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də, bu qəzet həm də xalqın və YAP-ın mətbu rüpuru kimi qiymətləndirilməkdədir.

Beləliklə, vurğulandığı kimi, "SƏS" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "SƏS" qəzeti öz ardıcılığı, mübarizliyi və məqsədyönlülüüyü ilə seçilir.

"Qoy ədalət zəfər çalsın!"

"SƏS" qəzeti öz şüarına sədəqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və ideyalarının mübariz təbliğatçısı rolunu qətiyyətlə öz üzərinə götürməklə və təsdiqləməklə ədalət carçısı olduğunu müxtəlif dövrlərdə sübuta yetirib. Məhz bu mübarizlik, haqqa söykənib haqq-ədalət uğrunda mücadilənin önündə olmaq "SƏS" qəzetini populyarlaşdırıb, onun özünəməxsus oxucu auditoriyasını formalaşdırıb. Elə buna görə, YAP-ın üzvləri, fəalları, tərəfdarları, bütövlükdə, geniş ictimaiyyət "SƏS" qəzetini sevvə-sevvə oxuyur və çox yüksək qiymətləndirir.

"Səs" qəzeti yarandığı vaxtdan başlayaraq, nəşrin baş redaktoru olmuş Ağabəy Əsgərovun gördüyü işləri isə, xüsusilə, qeyd etmək lazımdır. Məhz onun prinsipliliyi, mübarizliyi o dövrdə hakimiyyətdə olmuş şəxslərin narahatlığına səbəb olub. Yeri gəlmişkən, "SƏS"ə qarşı yalnız AXC-Müsavat iqtidarı

deyil, Mütəllibov hakimiyyəti də qışqanclıqla yanaşıb. Məsələn, çoxlarının bilmədiyi bir nüans da - qəzetin elə birinci nömrəsindən sonra şəxsən Mütəllibovun göstərişi ilə bağlanması göstərmək mümkündür. Lakin oxucuların, tanınmış ziyalıların israr və tələblərindən sonra qərarı dəyişməyə məcbur olublar və qəzetin nəşri bərpa edilib. Beləliklə, nə Mütəllibov hakimiyyəti, nə də AXC-Müsavat iqtidarı dövrlərində "SƏS" qəzetinin nəşri bir neçə dəfə dayandırılırsa da, qəzetə dəfələrlə hücumlar edilsə də, bu hərəkatlar qəzetin fədakar kollektivini öz haqq-ədalət yolundan və milli mücadilədən çəkəndirməyib! Bu səbəbdən, qəzet bir növ Azərbaycan mətbuatı üçün haqq-ədalət uğrunda çarpışma və mübarizə aparən məktəb rolunu oynayır. Azərbaycanın bugünkü mətbuatında da "SƏS" qəzetinin özünəməxsus yeri var.

Heydər Əliyev idealları, Heydər Əliyev siyasəti daim təbliğ olunmalı olan, indiki və gələcək nəsillərə çatdırılmalı dəyərlərimizdir. "SƏS" bu istiqamətdə xüsusi fəallığı və peşəkərliliyi ilə seçilir. Ölkədə baş verən ictimai-siyasi proseslərə doğru-düzgün və obyektiv yanaşması ilə seçilən "SƏS" qəzeti Prezidentin, eləcə də, YAP-ın bununla bağlı prinsipli mövqeyini ardıcıl şəkildə işıqlandırır və müdafiə edir.

"SƏS" qəzeti, mütəmadi olaraq, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev, həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqda xüsusi buraxılışlar və multimedia diskləri hazırlayıb, cəmiyyətə təqdim edir. Bu da insanları arasında maraqla qarşılanır. "SƏS"-in hazırladığı kitab, film və jurnallar, bir qayda olaraq, Azərbaycan xalqına və dövlətçiliyinə, həmçinin, bu xalqın və dövlətin böyük şəxsiyyətlərinə həsr olunur. "SƏS" qəzeti Azərbaycan mətbuatında Ulu Öndər Heydər Əliyevlə bağlı ən son xəbərləri, hadisələri operativ və obyektiv şəkildə əks etdirən yeganə qəzet olub. 1994-cü ilin 19 noyabrında YAP-ın konfransında Ümummilli Lider Heydər Əliyevin bu sözlərini qəzetin fəaliyyətinə

verilmiş ən böyük qiymət hesab etmək olar: "Sən demə, iki balaca otaqda da dövrün nəbzini tutan bütün problemlərə fədakarlıqla sənə gərən qəzet buraxmaq olarmış".

"Mətbuatın Dostu" adını almış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bütün KİV-lərə göstərdiyi dəstək və qayğı jurnalist mədəniyyətinin inkişafına, sivil dəyərlərə inteqrasiya prosesinin sürətlənməsinə, demokratik dəyişikliklərin və həyata keçirilən islahatların geniş əhali kütləsinə çatdırılmasında "SƏS" qəzetinin layiqli rol oynamasına öz təsiri göstərib.

Prezident İlham Əliyev: "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraqları kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş və öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır."

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "SƏS" qəzeti müstəsna rol oynayır.

Qəzetin müasir informasiya texnologiyalarını mənimsəmək sahəsində göstərdiyi səylər, şübhəsiz ki, təqdirəlayiqdir. Hazırda bununla bağlı qəzetin fəaliyyətində böyük tərəqqi, müsbət irəliləyiş müşahidə olunur. Artıq qəzetin bazası əsasında yaradılmış "SƏS" informasiya Agentliyi, "SƏS" İnternet Televiziyası fəaliyyət göstərir və qısa zamanda, bu agentlik öz maraqlı və obyektiv informasiyaları ilə təkəzə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursu çevrilib.

Şübhə yoxdur ki, "SƏS"-in kollektiv yeni informasiya texnologiyalarını mənimsəmək sahəsində

qarşıya çıxan növbəti həlli vacib çoxsaylı vəzifələrin öhdəsindən də bacarıqla gəlməyi məqsəd kimi qarşıya qoyub. Çünki "SƏS"-in 9 il öncə keçirilirdi 20 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz tarixi kəlamlarını səsçilərlə bölüşüb. Təbrik məktubu ilə müraciət edən ölkə başçısı vurğulayıb: "Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "SƏS" qəzetinin kollektivini fəaliyyətə başladığı 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə - 1991-ci ilin yanvarında işıq üzünə çıxmış "SƏS" qəzeti, qısa zamanda, əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq, öz mübariz mövqeyindən geri çəkilməmişdir".

Prezident təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib və kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb. "Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "SƏS" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq, cəmiyyət həyatının bütün sahələrini, ictimai maraqları kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli Lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "SƏS" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir" deyərək tarixi təbrikdə

qeyd olunmuşdu.

Ölkə Prezidenti fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "SƏS" qəzetinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli-dövlətçilik mənafehlərinin qorunmasında yüksək peşəkərlilik və prinsiplilik göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığı vurğulayaraq, öz təbriklərini qəzet kollektivinə çatdırıb. Əlbəttə ki, ictimaiyyət və qürur doğuran məqamdır ki, ölkə Prezidenti İlham Əliyev ölkə mətbuatı tarixində, ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırılıb.

Sonda isə bir daha Ulu Öndər Heydər Əliyevin "SƏS" qəzeti haqda söylədiyi tarixi sözləri xatırlatmaq istəyirik: "SƏS" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım, xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmərdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "SƏS" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən, bizim bir neçə tədbirlərimiz barədə yazıları "SƏS" qəzetində dərc edər bildik. Nəhayət, "SƏS" qəzeti "91-lər"-in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

Biz Ulu Öndərimiz, Dahi Şəxsiyyət Heydər Əliyevin bu kəlamlarını özümüzdə kredo kimi götürərək, fəaliyyətimizi bundan sonra da inkişaf etməyə, mübarizliyə və müasirləşməyə yönəldəcəyik! 29 yaşın mübarək, doğma "SƏS"-imiz!

Rövşən NURƏDDİNOĞLU

11 yanvar 2020-ci il

Turizm obyektləri müasir tələblərə cavab verir



bək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətگاهی Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyin" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidə-

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial iqtisadi islahatlar nəticəsində, ölkəmizin bütün sahələrində böyük nailiyyətlərə imza atılmışdır. Ölkə Prezidenti çıxışlarının birində islahatların çox böyük mənə daşdığına bildirərək, islahat nəticəsində, dünya inkişaf edir, ölkələr inkişaf edir, yeni imkanlar yaranır - deyərək qeyd edib: "Ona görə islahat məqsədyönlü olmalıdır. Biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir..."

Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm sektorunda aparılan islahatlar da öz müsbət nəticəsini verir. Əlbəttə ki, ən məşhur brend şəbəkəli mehmanxanalarının Azərbaycanda olmasının nəticəsidir ki, bu şəbəkələr dünyanın ən sayılıb-



lərinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkilinə, daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun və "Qobustan" Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilib.

Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma-abadlaşdırma işləri aparılıb və bu gün də bu işlər davam etdirilməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrimizə dövlətimiz tərəfindən diqqətin ayrılması, təbii ki, turizm sektoruna da öz töhfəsini verir.

seçilən hotelləri ilə müqayisədə diqqətçəkəndir. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Bu gün Azərbaycan turizminin inkişaf istiqamətində tarixi yerlərimizin yenidən qurulması və bərpası istiqamətində çox böyük işlər görülür. Dövlət başçısı yola saldıığımız 2019-cu ilin turizm sahəsində rekord il olduğunu bildirib: "Bizim apardığımız siyasət, ölkəmizin inkişafı, ölkəmizdə hökm sürən təhlükəsizlik, əmin-amanlıq, Azərbaycanda keçirdiyimiz böyük mötəbər tədbirlərin nəticəsində, bu il tarixdə ilk dəfə olaraq, 3 milyondan artıq turist Azərbaycana səfər etmiş-

dir". Ölkəmizdə dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə-qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artır. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar Meydanı", "Məktəb-Məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban Məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların Evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Ba-

Mövsümü xəstəliklərdən qorunmağın yolları

Ekspert-rəyləri

Qış fəslində soyuq hava ilə yanaşı bəzi xəstəliklərin də yaranmasına səbəb olur. Havaların soyuması ilə əlaqədar bəzi viruslar baş qaldırır, eləcə də, bədən temperaturu soyuğa davam gətirmir və insanlar viruslara yoluxur. Qış ayında daha çox virusa yoluxan insanlar bu xəstəliklərlə mübarizə aparır və ondan qurtulmağın yollarını axtırır.

Məsələ ilə bağlı həkim terapevt Elnur Eldarogluun fikirlərini öyrəndik. O, SİA-ya açıqlamasında qeyd edib ki, ildən-ildən insanlarda virus xəstəliklərinə tutulma faizi arta bilər. Buna həm ekologiyanın, həm də, insanların immuniteti qidalanmaya rəğmən daha zəif olması ilə əlaqədardır. O, bildirib ki, keyfiyyətsiz qidalanma, insanların süni qidalardan daha çox istifadə etməsi nəticəsində, orqanizminin təbii mineral balansını pozulur və bu səbəbdən, normal immuniteti olmur. Temperaturunun kəskin dəyişməsi, eləcə də, temperaturun birdən artması və ya azalması virus xəstəliklərini daha da artırır.

Təkcə 2019-cu ilin sonlarını qeyd edə bilirik ki, hər ay bir cür infeksiya növü ilə rastlaşmalı olduq, hər biri öz simptomları ilə özünü buruzə verdi. Bəzi viruslar gözlərə, buruna, qulağa ağırlaşmalar verir, o cümlədən, bəzi viruslar sidik və böyrək sistemində problemlər yarada bilər: "Bəzən elə viruslar var idi ki, onlar bağırsaqlara problem yaradır və biz bəzi belə xəstəliklərə grip adı qoyuruq lakin ona bənzər belə xəstəliklər mövcuddur və xüsusilə də bu hallar uşaqlarda daha çox buruzə verir. Virus infeksiyalarının artması daha çox doğru peyvəndlərin və prafektika tədbirlərinin olmaması ilə bağlıdır".

Qeyd edək ki, dünyanın əksər ölkələrində bu infeksiyalar vardır. Lakin, həmin ölkələrdə protokollaşmış qanunlar və vaxtında həkimə müraciətlər var ki, bütün bu proseslər qanunlar, proqramlaşdırılmış səviyyədə həyata keçirilir.

Həkim terapevt insanların ev şəraitində təbii vasitələrlə bu viruslardan qorunması üçün bir sıra məsləhətlər verir. Həkim insanların ev şəraitində daha çox bal məhsullarından, əsasən propolis, çiçək tozu polen, arı südündən istifadə etməyi məsləhət görür.

Bitkilərdən isə zəncəfil, cökə bitkisi, sarıkök, melisa, ex-neziya kimi təbii bitkilərdən viruslara qarşı istifadə etməyi tövsiyyə edlir və daha çox insanların xüsusilə, uşaqların meyvələrdən istifadə etməyi və ya şirəsinə qəbul etməyi məsləhətdir. "Qış fəslində əlaqədar mövsümü xəstəliklər də artır, zökəmədən, kəskin respirator xəstəliklərdən, yuxarı tənəffüz yolları xəstəliklərindən heç kəs şübhələnməyib". Bu sözləri açıqlamasında həkim Sadiq Salami deyib.

Həkim bildirib ki, ötən illərlə müqayisədə havaların o qədər də soyuq keçməməsi səbəbindən virusların yayılmasında artım müşahidə olunmur. Lakin, viruslar hər zaman var və insanlar viruslardan hər zaman özlərini qorumağı bacarmalıdır. Belə ki, virus infeksiyaları adətən qapalı yerlərdə daha çox yayılır. Məsələn daha çox təhsil müəssisələrində, insanların daha çox sıx olduğu yerlərdə, nəqliyyatda, metroda, avtobusda bu viruslar daha çox yayılır. Bu səbəbdən də, insanların immuniteti möhkəm olmalıdır: "İnsanların immunitetini gücləndirməsi üçün bir sıra məsləhətlər verir. İmunitet güclü olması üçün insanların daha çox baldan, çiçək tozundan, qara zirədən istifadə etməli olduğunu və daha çox sitrus meyvələrindən, xüsusilə C vitamini bol olan, limondan, portağaldan, mandarından bu mövsümlərdə bol-bol istifadə etməlidir ki, orqanizmdə bol vitamin olsun, immunitet xəstəliklərə qarşı müqavimət göstərə bilsin".

Həkim sonda virusa yoluxan insanlar üçün də müalicə üsullarını söyləyib. Virus ən güclü təsir kimi cökə çayından istifadənin vacib olduğunu və hər gün, səhər axşam cökə çayını moruqla, zoğalla, limonla bərabər istifadə etməklə, tez bir zamanda viruslara qalib gəlməyin mümkün olduğunu qeyd edib.

Nəzakət ƏLƏDDİNQIZI

Leyla Qəniyeva

Bir erməni jurnalist sensasiyalı addım atıb. Diana Arutunyan özünün Feysbuk səhifəsində yazıb ki, baş nazir Nikol Paşinyan iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampı təbrik edib. Ona "beynəlxalq terrorla mübarizədə yeni uğurlar arzulayıb". İran mətbuatı bu məlumata dərhal reaksiya verərək, cavab yazıb. Lakin rəsmi İrəvan dərhal izahat verib ki, baş nazir belə bir şey deməyib. Ancaq, necə deyərlər, "ağa durur - ağacan durur". İrəvanda Amerika səfirliyi informasiyanı təkzib etməyib. Təbii ki, bu vəziyyətdə Ermənistan kimi forpost bir dövlət üçün ciddi təhlükələr ortaya çıxır. Orada, faktiki olaraq, real hakimiyyət mövcud deyil. Xalqın nə düşündüyü də məlum deyil. Ermənistanın havadarlarından biri Robert Koçaryanı, digəri isə N.Paşinyanı "dost" sayır. Bu qeyri-müəyyənlikdə Ermənistanın öz mövqeyi yoxdur. Eyni zamanda, erməni dövlətçiliyinin mayasında satqınlıq və xəyanət mövcuddur. N.Paşinyan "həyat yolu" hesab etdikləri İrana arxa çevirə bilər. Zətən, onun əlamətləri görünür. Bütün bunların fonunda İrəvanın iranlı generalın qətlindən sonra tuta biləcəyi geosiyasi mövqe üzərində geniş dayanmağa ehtiyac görünür.

Yalançının aqibəti: Paşinyan dilindən tələyə düşdü

Dağa çıxmaq "küçə demokratiyası"na düşmədi. N.Paşinyan bir az turistik etmək istədi, ancaq analitiklər onu da burnundan götürdülər. Ermənistan KİV-lərində baş nazirin ölkədəki ABŞ səfirliyini İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) "Əl-Qüds" bölməsinin komandanı Q.Süleymaninin öldürülməsi münasibətilə təbrik etdiyi haqqında informasiya dərc olunub. Buna İran mətbuatı dərhal reaksiya verib. İran diplomatik dilə anladığı ki, belə şeylər cavabsız qalmır. Məsələn, erməni məsələsində Tehran ədalətli mövqeyə tutub, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində praktiki olaraq iştirak edə bilər. Erməni jurnalistlər bunu İrəvanda erməni diplomatlarına ölüm hökmünün çıxarılması kimi qiymətləndiriblər.

Global və regional miqyasda hazırda cərəyan edən geosiyasi proseslərə nəzər saldıqda, yayılan informasiyanın doğruluğuna inanmırıq. Bununla yanaşı, Ermənistanın bir sıra siyasətçilərin ölkənin milli təhlükəsizliyi üçün risklərin meydana gəldiyini vurğulamaları təsadüfi deyil. Təsəvvür edin, Rusiya Prezidenti R.Koçaryanı təbrik edir, N.Paşinyan da D.Trampı. Belə çıxır ki, Rusiya N.Paşinyana etibar etmir və N.Paşinyan ABŞ Prezidentinə etibar edir. Bu informasiyanı, təbii ki, N.Paşinyan təkzib edib və hətta onu yayanları hədələyib.

Guya o, D.Trampı təbrik etməyib. Konkret olaraq, ABŞ Prezidentinə Yaxın Şərqdə beynəlxalq terrorizmlə mübarizədə "yeni uğurlar" arzulamayıb. Erməni jurnalist D.Arutunyanın yazdığına görə, N.Paşinyan D.Trampa "terrorizmlə bundan sonrakı mübarizədə uğurlar və nailiyyətlər arzulayıb" və "Ermənistan ABŞ-in İraqda beynəlxalq terrora qarşı uğurlarını alqışlayır". Nəhayət, N.Paşinyan hesab edir ki, "intiqam qaçılmazdır və bütün terrorçular məhv ediləcəkdir".

Əlbəttə, əgər bu cür informasiyanın əsası olmasa idi, erməni jurnalist yazmazdı. Çünki onun nə ilə sonucuna biləcəyini yaxşı bilir. Bundan başqa, ABŞ səfirliyindən onu təkzib edən də yoxdur. Məndən görüldüyü kimi, N.Paşinyan konkret ad çəkmir. Ancaq iranlı generalın qətlindən sonra belə bir təbrik verilirsə, birbaşa həmin hadisə ilə əlaqəlidir. Bundan başqa, İran mətbuatında da ona dərhal reaksiya verilib. Deməli, söhbət ciddi məqamlardan gedir. Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki, məsələ, birincisi, Ermənistanın yeni baş nazirinin şəxsi keyfiyyətləri və səbatsız siyasi mövqeyi ilə bağlıdır. Onun hakimiyyətə necə gəldiyi siri deyil. N.Paşinyan Amerikanın milyonları üzərində baş nazir olub və bunun bədelini ödəməlidir. Bilinir ki, N.Paşinyan sözdə Rusiya ilə dostluqdan danışır, ancaq əlaltından amerikalılarla işləyir. Bu-



Erməni baş nazirin təbriki: terroru maliyyələşdirən dövlətin beynəlxalq terrorla "mübarizəsi"

Geosiyasi iddialar və terror: Ermənistan rəhbərliyinin əsl siması

nunla bağlı bir neçə dəfə Kremldən xəbərdarlıq olub. Erməni nazirin bir şəxs olaraq da avantürist xislətə malik olduğu siri deyil. O, atdığı addımlarda bunu nümayiş etdirib.

Həmin bağlılıqda N.Paşinyanın Ermənistan-Azərbaycan münasibəti ilə bağlı aparılan danışıqlara erməni separatçı-terrorçuların da daxil edilməsi təklifini irəli sürməsinə göstərmək olar. Digər misal İrəvanın mərkəzində faşist çelladı Qaregin Njdey heykəl qoyulmasını ciddi cəhdlə müdafiə etməsi və onu görkəmli yazıçı, ictimai və siyasi xadim Aleksandr Soljenitsinlə müqayisə etməyə çalışmasıdır.

Kimliyi qeyri-müəyyən olan birisi siyasətdə etibar qazana bilməz. İnandırıcıdır ki, o, Q.Süleymaninin öldürülməsindən məmnundur. Çünki təxmin edir ki, bir vaxt işğalçı erməni qoşunlarının Azərbaycan ərazisindən qovulması zamanı iranlılar Azərbaycanı müdafiə edə bilərlər. Həm də onlar müsəlmandırlar axı. Ermənistan rəhbərliyi üçün isə kimliyindən asılı olmayaraq hər bir müsəlman potensial düşməndir. Bunun səbəbi yalnız mənəvi-əxlaqi korluqla, bədnəviyyətiliklə bağlı deyil. İrəvanda hesab edirlər ki, ərazilərini ancaq qonşu müsəlman ölkələrin əraziləri hesabına genişləndirə bilərlər. Bu, ikinci məqamdır və birbaşa Ermənistanın dövlət olaraq siyasi kimliyi ilə bağlıdır.

Şübhə yoxdur ki, Rusiyadan torpaq qopara bilməzlər. Gürcüstana ABŞ toxumağa icazə verməz. Qalır İran, Azərbaycan və Türkiyə. Bu ölkələrdən torpağı ermənilər öz gücləri hesabına ala bilməzlər. Deməli, xarici dəstək lazımdır. O dəstək də indiki mərhələdə yalnız Qərb ola bilər. Səbəbi sadədir. Rusiya "öz payını ermənilərə 100 il əvvəl verib". İndi geosiyasi vəziyyət dəyişib. Moskva ikinci dəfə səhv etməz. Amerika və Avropa isə tam olaraq islamofobiya mərazinə yoluxub. Onlar bütün regionlarda xristianların dövlət qurması üçün bütün əməlləri illərdir ki, edirlər. Buna görə də indi ermənilərin ümidi Qərb "demokratiyasına"na qalıb. Real faktlar da bunu sübut edir.

ABŞ və Fransa sözdə Azərbaycanın ərazi bütövlüyündən danışır, əməldə isə Ermənistanı yardım edirlər (Rusiya da həmçinin). İndi informasiya yayırlar ki, 2020-ci ildə Vaşinqton işğalçı, təcavüzkar və beynəlxalq terrorun bir parçası olan Ermənistanı 140 milyon dollar yardım ayıracaq. Rusiya Ermənistanı SU-30M qırıcı təyyarələrini verib. N.Paşinyan məhz onlara arxalanaraq 2019-cu ilin hərbi-texniki uğurları haqqında moizə oxuyur. Fransa da Ermənistanı hər tərəfli dəstək verir. Qonşu ölkənin ərazisini işğal etmiş Ermə-

nistanda Frankofoniya təşkilatının sammitini keçirməyin, sıx yaxınlığın olmağından dəm vurmağın başqa hansı adı vardır?

Bütün bunlara görədir ki, ATƏT-in Minsk qrupu formatı çərçivəsində qeyri-konstruktiv mövqeyə tutur, danışıqlar prosesini qeyri-müəyyən məcraya yönəltməyə çalışır və həll prosesini uzadır. Adı gözlə görünür ki, onu əməldə Avropa və Amerika müdafiə edir. BMT Nizamnaməsinə görə isə ona qarşı çoxdan sanksiyalar tətbiq edilməli, işğal etdiyi ərazini tərk etməyə məcbur olunmalı idi.

Bütün bunların fonunda Ermənistanın yeritdiyi xarici siyasətə nəzər salmaq. Bu siyasətdə açıq-aşkar yeni işğalçılıq iştahası özünü göstərir. İndi erməni siyasi dairələri Naxçıvandan, Türkiyənin bir sıra əyalətlərindən və həttdən Gürcüstanın bir hissəsindən bəhs edirlər. Və bu həyasız iddialara Qərbdən heç bir reaksiya olmur. Sanki pərdə arasında erməniləri təhrik edənlər də həmin istiqamətdədir.

Təbii ki, bu kimi şərtlər onu göstərir ki, ermənilər sözdə İrəvanla nə qədər dost kimi görünməyə çalışsalar da, məqamı gələndə onun da torpağına göz dikəcəklər. Və bunu ancaq Qərbin geosiyasi uğuru olsa, edə biləcəklər. Həmin səbəbdəndir ki, N.Paşinyan D.Trampdan "beynəlxalq terrorla mübarizədə yeni uğurlar" gözləyir. Yəni, "bu kimi işlərinizi davam edin, regiondakı müsəlman dövlətlər zəifləsinlər və ermənilər də bundan istifadə edib, onların torpaqlarına yiyə dursunlar. Bu, "qədim və mədəni xalq"ın "sivil" və "demokratik" arzudur.

Belə çıxır ki, N.Paşinyanın amerikalıları təbrik etməsi heç də təsadüfi deyil. Bu, birbaşa erməni dövlətçiliyinin mənaviyyətsizliyi ilə bağlıdır. Ermənilər üçün ədalət və ya əxlaq faktoru deyilən bir şey yoxdur. Onlar güman edirlər ki, imkan daxilində nə qədər çox torpaq zəbt etsələr, bir o qədər böyük "dövlət" qura bilərlər. Ancaq bu cür şovinizmin də puç olduğunu sübut edən təkzibedilməz fakt mövcuddur!

O, əlahəzrət tarixi reallıqdır! Bu reallıq onu göstərir ki, heç zaman süni yaradılmış dövlət uzunömürlü olmur. Ermənistanı 100 il əvvəl imperialist qüvvələr yaratdı, ancaq o, süquta məhkumdur. Çünki Ermənistan bu müddətdə özünü müstəqil dövlət kimi təsdiq edə bilmədi. O, daim vassal, forpost, kölə ola biləcəyini nümayiş etdirdi. Keçən bir əsrdə erməni siyasi şüurunun müstəqil dövlət obrazı formalaşma bilmədi. Ona bədnam "soyqırımı" nağılı, həmin mədəni olmaq xülyası, başqalarından daha ağıllı olmaq fantaziyası və əsərsiz "daha qiymətli xalq" statusuna yönəlik iddialar mane oldu və bu, davam edir. Təsəvvür edin, bir regionda bir neçə xalq yaşayır, onlardan ən kiçik ölkə ermənilərə aid edilib (yadlar tərəfindən), ancaq regionun ən ağıllıları bunlardır? Bu, absurddur. Əksinə, ən kiçik və zəif dövlətə malik olmaq tarixi erməni reallığıdır: satqın, səbatsız, siyasi şüuru zədəli, psixologiyası anormal, hiyləgər, şərqi bir cəmiyyət üçün bu da çoxdur. Bundan artığına onlar iddia edə bilməzlər. Etsələr də, onun tarixi sonucunu özəri üçün müsbət bitməz. Ya dəyişib, əllərində olanları saxlamalıdırlar, ya da tarixi öz hökmünü verəcəkdir! Məsələ bunun kimin əli ilə olacağına deyil. Tarixi ədaləti pozmaq mümkün deyildir!

Deməli, N.Paşinyan Q.Süleymaninin ölümünə görə amerikalılara təşəkkür etməyib və ya bunu düşünürsə, erməni deyil. Ermənidirsə, həmin düşüncənin sahibidir. Bütün İran yas içində ikən Ermənistan bu ölkənin imkan düşəndə hansı ərazilərini qoparmağın planlarını xəyal edənlər az deyil. Vaxt gələcək və bu barədə tarixçilər sənədlər əsasında danışıqlar!

11 yanvar 2020-ci il

Erməni xalqı Paşinyandan niyə narazıdır?

Nikol Paşinyan siyasi şüurunun cahilliyinin qurbanına çevriləcək

2019-cu il də Ermənistan üçün uğursuzluqla sona çatdı. Erməni ekspertlərinin sözlərinə görə, 2020-ci il ötən illərdən də gərgin olacaq. Belə ki, Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə erməni cəmiyyəti Nikolun apardığı siyasətin uğursuz olduğunu göstərir. Yeni hakimiyyət də əvvəlki kimi reallığı ört-basdır etməklə, hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir.

Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Məhz Paşinyanın belə bir siyasi şüura malik olmadığı üçün ictimaiyyət hələ çox əzablar çəkəcək.

Paşinyanın Qarabağ siyasətindən ictimai narazılıqlar artır

Çünki Nikol Paşinyan və komandasında yer alanlar məsələyə münasibətdə hələ də sərsəm və beynəlxalq hüquqa zidd bir yanaşma sərgiləməkdə davam edirlər. Xatırladaq ki, belə yanaşma indi Ermənistanın özündə də ciddi tənqid hədəfinə çevrilib. Hətta bu günlərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan da Avropa Demokratik Partiyasının qurultayı zamanı bəyan edib ki, münaqişənin indiki danışıqlar mərhələsi narazılıqlar doğurur: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik söylərinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz dəstəyini alması çox vacibdir".

Erməni ekspert Armine Adibekyanın sözlərinə görə, Sarkisyanın narazılığı daha çox Ermənistanın indiki hakimiyyətinin fəaliyyətindən doğur. O bildirir ki, məhz bu fəaliyyət nəticəsində hazırda vəziyyət dəyişib, ancaq hansı istiqamətə dəyişdiyi qeyri-müəyyəndir: "Ermənistan hakimiyyəti bu prosesin hara getdiyini yaxşı başa düşmür. Sarkisyan hazırkı hakimiyyətə danışıqlar prosesinin aparılmalı olduğunu göstərib. Heç bir halda səhv addımlarla hərbi əməliyyatların başlamasına sürüklənməyi tövsiyə etməyə çalışıb. Amma Paşinyanın fəaliyyəti hərbi əməliyyatların yenidən başlanma ehtimalını yüksəldir".

Adibekyan bildirib ki, bunun

əsas səbəblərindən biri hazırda erməni hakimiyyətinin Qarabağ məsələsindəki mövqeyinin nədən ibarət olduğunu aydın olmaması ilə bağlıdır: "Məndə elə təəssürat var ki, Ermənistanın birinci şəxsi bu mövzunu çiyindən atmaq və onu xalqın, Qarabağ rejiminin çiyinlərinə qoymaq istəyir. Bu yanaşmalardan aydın



lər bildirirlər ki, Azərbaycanın hərbi potensialı ilə Ermənistanın hərbi potensialı müqayisə belə edilə bilməz. Azərbaycan Ordusu indi ən müasir silahlarla təchiz edilib. Bu durumda sülh danışıqları sona qədər getməsə, Azərbaycan Ordusu Ermənistanla lazım olan cavabı verəcək. Ermənistanın isə ordu və digər sahələrdə ciddi problemləri getdikcə daha dəhşətli vəziyyətə almağa başlayır. Məhz belə vəziyyətdə mümkün savaşa Ermənistanı çökdürməkdən başqa heç nəyə xidmət etməyəcək.



Aleksandr Xramçixin: "Azərbaycan üçün burada bir məqsəd var - Qarabağı geri qaytarmaq"

Bunu rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də, xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan, savaşı istisna etmədi-



yindən, bu istiqamətdə intensiv hazırlıqlar görüb: "Azərbaycan üçün burada bir məqsəd var - Qarabağı geri qaytarmaq. Bu fonda Azərbaycan daha çox silah alır və daha da güclənir. Təbii ki, danışıqlar nəticə verməyə, bu silah Ermənistan ordusuna qarşı tətbiq ediləcək. Bu regionda Ermənistan Azərbaycanın düşmənidir və səbəb də işğal faktorudur".

Digər ekspertlər də bil-



dirirlər ki, danışıqların dalana dirənməsi fonunda Azərbaycan yenidən hərbi əməliyyatlara başlayarsa, aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan növbəti dəfə Silahlı Qüvvələrimizin sərt zərbəsinə tuş gələcək. Digər tərəfdən, düşmən onu da unutmur ki, döyüş hazırlığına görə Silahlı Qüvvələrimiz dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texni-

ka ilə təmini istiqamətində də indinin özündə zəruri addımlar atılır. Bu fonda, davamlı olaraq, güclənən və regionun ən qüdrətli ordusuna çevrilən Azərbaycan Ordusu düşməndə böyük vahimə yaradır. Bu isə, o deməkdir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Qeyd edilənlər fonunda son illər ərzində, Azərbaycan Ordusunda keçirilən irimiqyaslı təlimlər, getdikcə daha çox diqqət çəkir. Eləcə də, belə təlimlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarcılığının, yeni silah

sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərir. Elə düşməni narahat edən başlıca məqamlardan biri də, məhz budur. Və Ermənistanla aparılan danışıqlar ölkəmiz üçün istənilən şərtlərlə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın güc yolu ilə istəyinə çatmasına lazımi imkanlar yaradır. Bunu, Paşinyan

hakimiyyətin-dən frəqli olaraq, Ermənistanda aydın şəkildə sezenlərin sayı az deyil. Elə buna görə də, Paşinyanın Qarabağ siyasəti Ermənistanın özündə narazılıqla qarşılanır.

Beləliklə, yaranmış vəziyyət Qarabağ məsələsində tezliklə müəyyən yeniliklərin olacağını istisna etmir. Azərbaycan ya hərbi, ya da sülh yolu ilə məsələnin həllində, artıq irəliləyişlərin olmasında israrlıdır.

Radikal müxalifət hələ ümid etsə də...

Tarix bu düşərgənin uğursuzluqlarını unutmur

Fakt budur ki, uzun illərdir siyasi cəmədə var-gəl edən müxalifətin, xüsusilə, dağıdıcılıq prinsiplərindən çıxış edən düşərgənin yaratdığı bloklar, birliklər, hərəkətlər qısa zamanda, fəaliyyətlərinə xitam verir və bu xitamlardan sonra tərəflər bir-birlərini xəyanətdə ittiham edirlər. Artıq 27-ci ilə keçid alan köhnə, nimdaş, naftalin qoxusu verən radikallar və onların "liderləri" anlamağa məhkumdurlar ki, xalq və ictimaiyyət onların fəaliyyətlərini rədd edir, istənilən uğursuz ideyalarını qəbul etmir.



Məgər dəfələrlə sübut olunmayıbmı ki, "SİDSUH", "DUH", "DUBB", "MKM", "Demkonqres", "Azadlıq", "Bizim Azərbaycan", "İctimai Palata", "Antiböhran kollektivsiyası" və s. çoxsaylı birliklər və bloklar parçalanıb tarixin zibilliyinə atıldıqdan sonra yaradılan digər hərəkatlar da eyni aqibətləri yaşayıblar? Əlbəttə ki, sübut olunub, lakin bütün bunlara rəğmən, bu gün ölkənin siyasi gündəminə zorla dürtülən, özlərini xalqa məcburən sırımağa səy göstərən radikallar hələ də başa düşməzlər ki, onların heç bir fəaliyyətləri uğur qazandırmayacaq, əksinə, daha dərin uçurumlara doğru yuvartlanacaqlar.

İkiyə parçalanmış qurumun daxilində isə hər gün əl-qol savaşırlar, söyüş və təhqirlər baş verir

Misal üçün, bu gün "Milli Şura", "AXH" adlı təşkilatlar var ki, onların heç biri xalq tərəfindən qəbul olunmur. Daxillərində bir neçə "cırtıdan" partiyaları və ayrı-ayrı şəxsləri birləşdirən bu qurumlar, əslində, Azərbaycan əleyhinə fəaliyyət göstərən xarici dairələrlə iş birliyi apararaq, müəyyən qrantlar qarşılığında sifarişlər qəbul edirlər. "Milli Şura"nın barəsində çox yazılıb, çox deyilib və onların, necə deyirlər, hansı yuvanın quşları olduğu da bellidir.

"AXH"-nin də araşdırmaq və hansı məzhəbə qul-

luq etməsini öyrənmək pis olmazdı. Misal üçün, o da məlumdur ki, radikal müxalifəti öz ətrafında "birləşdirən" "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun yaradılması və çox qısa zamanda, iki qanada parçalanması maraqlıdır. İkiyə parçalanmış qurumun daxilində isə hər gün əl-qol savaşırlar, söyüş və təhqirlər baş verir. O da əbəs deyil ki, bütün bunların nəticəsi olaraq, onsuz da, olmayan nüfuzlarının daha da aşağıya düşməsindən ehtiyat edən partiyalar oradan uzaqlaşır.

"VIP" hərəkat sınırlarını nəyə görə tərk etmişdi?

Belə ki, bir müddət əvvəl "AXH"-lərdən birində təmsil olunan "Vətəndaş və İnkişaf Partiyası" da qurumdan çıxdığını bəyan etmişdi. Həmin vaxt "VIP" mətbuat xidmətindən verilən xəbərdə bildirilmişdi ki, partiyanın siyasi surasında təşkilatın "Azərbaycan Xalq Hərəkatı"nda iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilatı strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Sədr Əli Əliyev isə bildirib ki, müəyyən amillər "VIP"-in hərəkatda iştirakına xitam vermək zərurətini yaradıb. Nəticədə, həmin müzakirələrdə iştirak edən siyasi şura üzvləri "VIP" sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər.

Siyasi şurada keçirilmiş səsvermədən sonra "VIP"-in "AXH"də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.

Əli Əliyev: "Fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər"

Bu yaxınlarda partiyanın sədri Əli Əliyev mətbuata açıqlamasında bildirmişdi ki, birlik modellərinin tez dağılmasının səbəblərini yalnız müxalifətdə axtarmaq lazım deyil, burada ayrı-ayrı şəxslərin də öz maraqlarını güdmək kimi məsələlər dayanır. Partiya sədri müxalif qurumların daxilində müəyyən intriqaların olduğunu bildirib: "Bilirsiniz, həmin birliklərdə təmsil olunan hər bir partiyanın öz ayrıca kursu olur. Bizim "AXH"-dən çıxmaq və "Azərbaycan" kanalında bir daha çıxış etməməklə bağlı bəyanatımız oldu... Biz başqa siyasi qüvvələrin məsuliyyətini bölüşmək istəmirik. Hesab edirik ki, müəyyən məsələlərdə olan fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər. Ona görə də, çalışırıq ki, bir qədər məsafəli davranaraq. Bunu da normal qəbul edirik. Çünki müstəqil siyasi qurumumuz, belə qərarları vermək səlahiyyətinə sahibik. "Azərbaycan"la əlaqəmizi kəsməyimiz isə oranın yürütdüyü informasiya siyasəti ilə bağlıdır. Oranın apardığı təbliğat bizim siyasi hədəflərimizdən və mübarizə vasitələrimizdən fərqlidir."

Göründüyü kimi, həmin proses sürətlə davam edir və növbəti ayrılımlara, qopmalara, parçalanmalara səbəb olur. Bütün bunların köklü səbəbləri isə, əlbəttə ki, şəxsi maraqlar üzərində qurulmuş siyasət faktorudur. Elə "VIP" sədrinin də "AXH"-dən çıxması məsələsi onun şəxsi maraqlarının təmin olunmaması ilə bağlıdır. Əgər Ə.Əliyevin maraqlarının təminatı olsaydı, daha dəqiq desək, siyasi və maddi gəlirləri təmin olunsaydı, o, bu gün də hərəkatda qalacaqdı. Ancaq göründüyü kimi, nəinki onun özü, eləcə də, digər partiyaların da qısa zamanda oranı tərk edəcəkləri an məsələsinə çevrilib. Bir sözlə, ictimai rəy çox yaxın zamanlarda "AXH"-nin də tarixin zibilliyinə atılacağına şahidlərinə çevriləcək. Əlbəttə ki, lüzumsuz və heç nəyə yaramayan "Milli Şura" kimi...

Rövşən RƏSULOVA

Səngiməyən qovğa...

AXCP-Müsavət qarşıdurması davam edir

Bir müddət ara verdikdən sonra AXCP ilə Müsavat partiyaları arasında qarşıdurma və ittihamlar seriyası yenidən alovlanıb. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfləri "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşıqarşıya dayanıb.



Əslinə baxanda, bu qarşıdurma kime lazımdır? Bu gün Azərbaycan ətrafında baş verən siyasi hadisələr vətəndaşları dövlətin təhlükəsizliyi üçün birgə addım atmağa vadar edir. Belə olan halda, hər iki partiya rəhbərliyi mətbuatda və sosial şəbəkələrdə bu cür qarşıdurmalara son vermək üçün ciddi addımlar atmalıdır. Çünki biz bu ölkənin vətəndaşlarıyıq.

Məsələnin yenidən alovlanmasına gəlincə, burada əsas səbəbkər kimi, Müsavat partiyası məclisinin sədri Nüşabə Sadıxlinin mətbuata verdiyi müsahibəsində bildirib ki, "satqınlar Əli Kərimlinin yanında yer aldı".

Müsavət: "Günahkar Əli Kərimlidir"

Müsavətçi funksioner bununla belə, hər zaman Müsavatın barışıq üçün ilk addım atdığını iddia edib və qarşıdurmaların da, məhz barışıq nəticəsində sona çatacağını deyib. Buna rəğmən, hazırda düşmənciliyin əsas səbəbkəri kimi yenə də AXCP rəhbərliyində olduğunu vurğulayıb: "Günahkar Ə.Kərimlidir. Problem bir ideologiya ətrafında birləşməkdir. Əbülfəz Elçibəy üçün Müsavat və AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi. Mən onun iştirakı ilə AXCP rəhbərliyinin son yığıncağını xatırlayıram. Sonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığib tövsiyələr verdi. Onun müşaviri kimi mən də orada iştirak edirdim. Birinci müavini Ə.Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Ancaq "bəyin" dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu. Müsavat o zaman Mirmahmud Mirəlioğlunun sonradan AXCP-yə dönüşən qanadını müdafiə etdi. İKXCP-yə və Elçibəyə xəyanət edənlər Ə.Kərimlinin yanında yer aldı. Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız və xırda hisslərdən xilas ola bilmirlər".

Pənah Hüseyn: "Problemlər istisna deyil"

Bu arada, Azərbaycan Xalq Partiyasının

sədri Pənah Hüseyn parlament seçkiləri ərəfəsi AXCP-Müsavət qarşıdurmasının güclənəcəyi anonsunu verib: "AXCP seçkilərdə iştirak etməməklə, Müsavat partiyası isə seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib. Daha dəqiq desək, seçkilərə qatılmayacaqlarını bəyan edən AXCP- "Milli Şura" cütlüyü və oradakı "cırtıdan" partiyalar seçkilərə gedəcəklərini bəyan edən digər müxalifət partiyalarını, xüsusilə, əzəli düşmənləri hesab edilən Müsavatı "demokratik düşərgəyə" xəyanətdə ittiham edirlər. Uzun illərdir birləşib-ayrılan partiyalar sırasına daxil olan AXCP-Müsavatin barışıq, bir araya gəlmək, yaxud eyni mövqedən çıxış etmək şansları sıfıra bərabərdir. Bu proses seçkidən sonra da davam edəcək".

Arif Hacı: "Əli Kərimlinin Müsavata qarşı münasibəti elə əvvəlki kimi qalır"

Müsavət başqanı Arif Hacı AXCP sədri Ə.Kərimlinin dəfələrlə "birlik" nümayiş etdirmək təklifinin boğazdan yuxarı olduğunu bildirib: "Ə.Kərimli özünün heç bir sosial bazaya malik olmadığına, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də uğursuz olacağını və istəyinə çatmadığı üçün bu dəfə də "boycot" çağırışı edir. Bu gün müxalifət düşərgəsində, hamı bilir ki, müxalifətin dağılmasının səbəbkəri Ə.Kərimlidir. Belə olan halda, AXCP sədri hansı "birlikdən" və yaxud "mənəm-mənəmlikdən" danışa bilər? Qaldı ki, "boycot" çağırışına, bu da Ə.Kərimlinin növbəti oyunudur".

A.Hacı onu da bildirib ki, Ə.Kərimlinin rəhbərlik etdiyi onun partiyaya və şəxsiyyətinə qarşı münasibəti dəyişməzdir, elə əvvəlki kimi də qalmaqda davam edir. NİF-RƏT!

Bəli, bütün bu baş verənlər, onu sübut edir ki, nə Müsavat, nə də AXCP hələ də yenilənməyib- köhnə hamam, köhnə tas. Ə.Kərimli hələ də anlamır ki, bu gün xalq meydanı etiraza çağırmaqdan daha çox təşkilatçılığın üzərində dayanılmalıdır. Siyasi institutlar təşkilatlanandan, mövqə ifadə edəndən sonra vətəndaşlarla işləməyin mexanizmi tapılmalıdır, nəinki vətəndaşa müraciət etmək. Bu çağırışlar heç bir nəticə verməyib. Yenə də verməyəcək. Gülünc vəziyyətdə qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

DİN: Şəmkirdə itkin düşən qız Sumqayıtda tapılıb

Yanvarın 6-da Şəmkir rayonunun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan rayon sakini, 2002-ci il təvəllüdü Xəyalə Həsənova tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Həsənovanın yeri Sumqayıtda müəyyən edilib və o, ailə üzvlərinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.



11 yanvar 2020-ci il

Rəsul Quliyev "Milli Şura"nın yaxasını buraxmır

Sabiq spiker bu qurumun sonuna çıxacağına and içib?

"Milli Şura", AXCP rəhbərliyi sabiq spiker Rəsul Quliyevin son zamanlar irəli sürdüyü ittihamlarına qarşı əks-argument qoymağı bacarmır. Belə ki, ABŞ-da mühacir həyatı yaşayan R.Quliyev son günlər ənənəvi düşürgədə baş verən gizli və açıq savaşa növbəti münasibətini bildirərkən, qarşı tərəfi çox sərt şəkildə suçlayıb. Maraqlısı isə budur ki, artıq neçənci dəfədir ki, onun sərt tondakı ittihamları, eləcə də, kinayəli ifadələri qarşı tərəfin reaksiyasızlığı ilə nəticələnir. Daha dəqiq desək, R.Quliyevin ittihamlarına reaksiyasızlıqla reaksiya verən radikal "liderlər" qapazaltılı, yəni müqəssir olduqlarını dolayısı ilə etiraf etmiş olublar.



Sabiq spiker: "AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinglərə çıxardığı insanlarla sübut etdilər"

Sabiq spiker, ilk öncə, vaxtilə təmsil olunduğu "Milli Şura" rəhbərliyini hədəfə alaraq, oranı ayrıca qurum kimi deyil, məhz Əli Kərimli AXCP-sinin yedək təşkilatı olduğunu iddia edib. İttihamlarının baza hissəsini "Azərbaycanda müxalifət yoxdur" kontekstində quran Quliyev bəyan edib ki, əslində, "Milli Şura" real olaraq yoxdur. Onun, sadəcə, adı mövcuddur ki, oradakılar həmin quru ad vasitəsilə maraqlarını təmin etməyə cəhdlər göstərir. Sitat: "Milli Şura" fəlen mövcud olmayan qurumdur. Keçmiş "Ziyalılar Fondu"nun bir qrup şəxsi özlərini "Milli Şura" adlandırırlar. Onlar özlərini "Ziyalılar Fondu" da adlandırma bilməzlər. Çünki o fondun iştirakçılarının heç 40%-i də deyillər. "Milli Şura"ni yarıdan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar. Yalnız AXCP-dən başqa".

"Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətin"

Buradan ilk görünən odur ki, həqiqətən də, "Milli Şura" adlı qurum, ümumiyyətlə, yoxdur. Hətta

mətbuat bu olmayan qurum barədə bir neçə gün yazmasa, ümumiyyətlə, quru adı da əriyib yox olacaq. Sadəcə, "Milli Şura"ni əlində saxlamağa cəhd edən yeganə fərd varsa, o da, AXCP sədri Ə. Kərimlidir. Halbuki 2013-cü ilin prezident seçkilərindən sonra təşkilat tamamilə məhv olma dövrünü yaşamağa başladı: "Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinglərə çıxardığı insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinglə başladılar və 300 iştirakçı ilə aksiyalarını başa vurdu. Mitingləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar".

Söz yox ki, heç bir siyasi uğur qazanmaq iqtidarında olmayan bir qurumun xalq arasında da nüfuzu olmayacaq. R.Quliyev bu amili əsas götürərək, Əli Kərimliyə və Cəmil Həsəniyə özlərini və xalqı boş-boş şüarlarla aldatmamağı tövsiyə edib. O, 2013-cü il seçkilərində guya hakimiyyətin seçkilərinə nəticələrini saxtalaşdırması barədə irəli sürdükleri ittihamlarının, əslində, özlərinin ifşası ilə nəticələndiyini deyib: "Milli Şura" adlanan, əslində isə, "Milli Şura" olmayan AXCP-dən ibarət bu qurum 2013-14-cü illərdə Azərbaycanda müxalifətin olmadığını, sadəcə, həyata keçirdilər. Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətin. Real gücü mən

görmürəm. 2013-cü ilin prezident seçkilərindən sonra C.Həsəninin özünün 65%-lə qələbə çalmasını deməsi xarici aləmdə ikraha səbəb oldu. Hansı 65%-dən söhbət gedir? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, düzgün saymağa imkan olmayıb, o zaman hansı 65%-dən söhbət gedir?!"

"İsa Qəmbər, Əli Kərimlinin və Cəmil Həsəninin liderliklərinə şübhəm var"

Daha bir maraqlı nüanslardan biri də R.Quliyevin "Milli Şura", AXCP ilə yanaşı, ənənəvi düşürgədəki digər müxalifət partiyalarının da bostanlarına daş atması maraqlıdır. Məsələn, zamanında "Milli Şura"da olan, hazırda isə başqa cinaha keçərək, "Antiböhran koalisiyası" şəklində fəaliyyət göstərən siyasi təşkilatların boş işlərlə məşğul olduğunu iddia edən sabiq spiker qarşı tərəfin söylərinin heç bir nəticə verə bilməyəcəyini vurğulayıb. Üstəlik, özlərini lider elan edənlərin də liderliklərinə böyük şübhə ilə yanaşdığını bildi. Sitat: "Vaxtilə "Milli Şura"ya daxil olan 10-larla qurum böhranla bağlı sonradan "Antiböhran" koalisiyası yaratdı. "Milli Şura" və parçalanmış AXCP hansı haqla bu qurumlardan güclü olduqlarını deyirlər? Bunu hansı əsasla deyirsiniz? İ.Qəmbər, Ə.Kərimli, C.Həsəninin təşkilatçılıq və bacarıqlarına bələd deyiləm. 1993-cü ildən bu yana olan fəaliyyətlərinə baxaraq, onla-

rı liderlik rolunu oynayacağına şübhəm var. Real vəziyyətdə bu şəxslər özlərini lider kimi göstərməyiblər. Hətta onlarla birlikdə olduğumuz 2005-13-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Buradan da, görünür ki, Quliyev vaxtilə onlarla birgə olduğuna, eləcə də, onlara inandığına görə hazırda peşmançılıq çəkir. Çünki ona verilən vədlərin heç biri yerinə yetirilməmiş qalmaqala yanaşı, ölkəyə qayıdışı üçün xərclədiyi on minlərlə dollar pulları da, məhz radikal müxalifət liderləri tərəfindən yeyildi.

ADP sədri Sərdar Cəlaloğlu keçmiş liderinin ittihamlarına bu cür dəstək verib: "Əli Kərimlinin dəstəbində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar"

Növbəti vacib məqamlardan biri də vaxtilə Rəsul Quliyevi özünə lider seçmiş ADP sədri Sərdar Cəlaloğlunun onun ittihamlarına ikibaşlı reaksiyasıdır. Hazırda siyasətdən daha çox "elmi işlərlə" məşğul olduğunu iddia edən Cəlaloğlu bu dəfə Quliyevin sözlərinə susqun qalmağı bacarmayıb. Sabiq spikerin ölkədə müxalifətin olmaması iddiasına gəlincə, ADP sədri ərk-iddia ilə çıxış edib ki, guya ən güclü müxalifətçiliyi onun partiyası edir. Ancaq o, müəyyən məqamlarda keçmiş lideri ilə razılaşdığını da istisna etməyib: "...Rəsul Quliyev Azərbaycanda olmadığına görə onun fikirləri düzgün olmaya bilər. Amma 2005-ci ilə bağlı fikirləri ilə qismən razıyam. O vaxt yanlış addımlar atıldı. Nəticədə, nailiyyətlər əldə edə bilmədik. Həmin vaxt müxalifət üçün parlamentdə 35-40 yer təklif olunmuşdu. Amma bizim yoldaşlar 75

yer istədilər. Ona görə də, uğur əldə edə bilmədik. Sonra Əli Kərimlinin dəstəbində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar. Bundan hökumət hərəkəti qarşı vasitə kimi istifadə etdi. Beynəlxalq aləm də dəstək verməkdən imtina etdi. Rəsul Quliyevin fikirlərinin hamısını yanlış kimi qələmə vermək olmaz. Eyni zamanda, fikirlərin hamısını da doğru kimi qəbul etmək düzgün olmazdı. Bu baxımdan, tənqidləri ilə həm qismən razıyam, həm də razı deyiləm".

Müsavat rəhbərliyi yaxasını kənara çəkərək, ceynənmiş cavabla kifayətlənib - Gülağa Aslanlı: "Rəsul Quliyev bitmiş siyasətçidir..."

Müsavat partiyasının funksioneri Gülağa Aslanlıdan da Rəsul Quliyevin ittihamlarına cavab gəcilməyib və o, sabiq spikerin sözlərinə ciddi əhəmiyyət verməməyin vacibliyini ifadə etməklə yanaşı, onu bitmiş siyasətçi adlandırıb. Hətta Müsavat rəhbərliyinin bundan sonra Rəsul Quliyevin fikirlərinə şərh verilməyəcəyini deyib: "Rəsul Quliyev bitmiş siyasətçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasətçidir. Onun fikirlərinin Müsavat partiyası üçün heç bir əhəmiyyəti yoxdur".

"Milli Şura" və AXCP cinahından isə, ümumiyyətlə, mövqə bildirilməyib ki, bu da hər iki tərəfin Quliyevin irəli sürdüyü ittihamlarında haqlı olmasının etirafı kimi qəbul oluna bilər. Çünki ən azından, etiraz və yaxud da əks-argument ola bilərdi. Yoxdursa, demək, sabiq spiker müxalifətlə bağlı fikirlərində haqlı olduğunu tamamilə sübuta yetirməyi bacarıb. Hər şey göz önündədir...

Rövşən NURƏDDİNOĞLU

Xəbərdarlıq: "Bu dərmanlar ölümə səbəb ola bilər"!

Aparılan araşdırmalara görə, hazırda insanlar 70 il bundan əvvəlkindən gündə iki saat daha gec və keyfiyyətsiz yatırlar. Şəhərləşmə və texnologiyanın inkişafı yuxu rejiminin pozulmasının ən önəmli amilləri arasında yer alır. Müasir dünyanın ən böyük problemlərindən olan yuxusuzluğa qarşı reseptsiz istifadə olunan dərmanlar ölümə belə yol açmağa bilər. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sinə xəstəlikləri üzrə mütəxəssis-həkim Emin Akkoyunlu deyib: "Yaxşı yuxu üçün ilk növbədə qaranlıq bir otaq olmalıdır. Cib telefonları da daxil olmaqla hər sahədə istifadə olunan ledlər beyində gündüz hissi yaradır.

Yatmamışdan əvvəl televizor, telefon və kompüterə baxmaq beyində kortizon kimi stres hormonları yaratmaqla yuxunu dağıdır.

Yuxusunu almadan günə başlayanlar isə yuxularını dağıtmaq üçün kofein kimi xəbərdar edici vasitələr istifadə edərək problemi kövrükləyirlər". Həkim bildirir ki, yuxusuz qalmaq duyğulara, diqqətə, hafizəyə, düzgün qərarlar qəbul etməyə təsə edir, depressiya yaradır: "Dərmanla yuxuya getmək həqiqi və istirahət verən yuxudan çox uzaqdır.

Bundan başqa, hər hansı bir xəstəliyiniz varsa, istifadə olunan digər dərmanlarla yuxu dərmanların qarşılıqlı təsirləri ciddi problemə yol açmağa bilər. Tənəffüsə təzyiq edən bu dərmanlar ölümə qədər aparıcı problemlərə yol açmağa bilər. Maykl Ceksonun ölüm səbəbi də bundan yarandı. Buna görə də kiminsə tövsiyəsi ilə reseptsiz yuxu dərman istifadə olunmamalıdır.

Ceyhun Rasimoğlu

10 yaşlı Nərminin qatili tapıldı

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdü Süleymanov İbrahim oğlu tutularaq istintaq cəlb edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən SİA-ya verilən məlumata görə, iş üzrə çoxsaylı şahidlər dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qa-



pısının və həyətdə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzer ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərək törətdiyi əməli tam etiraf edib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Bu adam mənəviyyatını itirmiş insandır”

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Əli Kərimli haqqında yeni faktlar açıqladı

Müxalifət daxili qarşıdurmalar fonunda diqqətçəkən başlıca amil “Milli Şura” və AXCP liderlərinin bir zaman böyük coşqu ilə müdafiə edib, dəstək göstərdiyi şəxslər haqqında təhqiramiz ittiham xarakterli fikirlər səsləndirilməlidir. Belə ki, “Milli Şura”nın sədri Cəmil Həsəni, Nardaran əsas ideoloqlarından olan Taleh Bağırzadəni satqınlıqda və xəyanətdə günahlandırır.



miş başqanı Azər Qasımlı AXCP sədrinin keçmiş müavini Əbülfəz Qurbanlı və digər bu kimi şəxslər Müsavat başqanı Arif Hacılı ilə geniş əməkdaşlıq qurması haqqında fikirlər səsləndirib mövqə ortaya qoyurlar. Məhz bu amil də “Milli Şura” və AXCP-də qıcıq yaradıb. Ona görə də, Cəmil Həsəni o məlum açıqlamaları ilə çıxış edib. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Kərimov Əli, Qəmbərov İsa və Həsəni Cəmil vicdanını itirmiş və abırları olmayan insanlardır: “Adları çəkilən bu şəxslər üçün əbədi dost yoxdur, əbədi pul var. Onlara xaricdən bu pulları verənlər bu cür sifarişlər verirlər. Bu simasızlar üçün dostdan öncə, başlıca amal pul əldə etməkdir. Ona görə də, onların yanında heç kim qalmayıb. Hər zaman bu cür şəxslər belə vəziyyətdə olublar, yəni hər za-

man aldadıb meydanlara çıxarıblar, döydürüblər və türmələrə saldırlar. Bunun da hesabına qrant alıb yeyiblər və qrant qurtarandan sonra onların əleyhinə danışmağa başlayıblar. İnsanın namusu və qeyrəti olar, amma bu adamlarda nə namus, nə qeyrət, nə də ki, kişilik var. Ona görə də, bunların vicdanlarına lənət olsun. Faktlarla sübut edib ki, onları vaxtında öyrədib tərbiyələndirməyə təhrik edən və buna görə də, həbsə saldıran da elə Kərimov Əli olubdur. Kərimov Əlinin bu xüsusiyyətini hamı bilir, yəni hamı bildiyinə görə Kərimov Əli qarşı-qarşı olmuş qızlar kimi evində tək qalıb. Yeni Kərimov Əlinin evində özündən başqa heç kəsi yoxdur, tək qalıbdır, ailəsi də başını götürüb gedibdir, ətrafı yoxdur. Ona görə də, bu adam mənəviyyatını itirmiş bir insandır. Bir daha hər kəs görsün ki, Kərimov Əli heç kim ilə axıra qədər dostluq etmir, axıra qədər bir yerdə olmağı bacarmayan bir insandır. Yeni bunların xisləti bundan ibarətdir. Qoy onun ətrafında olanlar görsün ki, bu adam nəyə qadırdır və nə ilə məşğuldur. Nəhayət, bunu bilənlər və dərk edənlər Kərimov Əli ilə yollarını ayıracaq”.

GÜLYANƏ



RƏFIQƏ

Xarici dairələrin “zombi”ləşmiş “filial”ı

Tarixi geri qaytarmaq mümkün deyil, onu olduğu kimi qəbul etmək lazımdır. Çünki o, yalanı sevmir. Ancaq bu gün müxalifət düşərgəsi deyilən dağıdıcı bir məkanda özlərini “siyasətçi” adlandıran “liderlər” də nə siyasət, nə də əxlaq var. Çünki onlar anlamırlar ki, siyasət heç də həmişə əxlaq peşəsi hesab olunmayıb. Bu yerdə ABŞ-ın tanınmış siyasətçilərindən birinin dediyi fikri xatırlamaq yerinə düşər: “Siyasətçi valideynlərini qətlə yetirən, sonra yetim olduğuna görə məhkəmədən aman gözləyən insana bənzəyir”.

Dağıdıcı müxalifətin, nəinki bugünkü, ümumiyyətlə, atdığı bütün addımlar xaricdəki erməni lobbisinin və xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyəti ilə paralellik təşkil edir. Bu bədbəxt ünsürlər gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı anti-təbliğat kampaniyası apararaq erməni lobbisinin vasitəçisinə çevrilməklə, məhz onların planı əsasında fəaliyyət göstərirlər. Hər kəs bilir ki, dağıdıcı müxalifətin “mübarizə strategiyası” tək cəhətimizə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə, Azərbaycanın müstəqilliyinə, varlığına və haqlı mücadiləsinə qarşı yönəlib. Əbəs yerə deyil ki, düşərgə “liderləri” zaman-zaman ermənilərə “qardaş” deyənləri daim müdafiə ediblər. Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı, C.Həsəni, Leyla Yunus, Xədicə İsmayıl, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi bədnam ünsürlər azərbaycanlıları təhqir edən ermənipərəst təbliğatı aparmaqdan da usanmayıblar. Çünki belələrinin damarlarında illərlə xəyanət qanı axıb. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən müxalif partiyalar ancaq ağı qara görmək, uğurlara kölgə salmaq və vətəni qrantlara satmaqla məşğuldurlar. Daha doğrusu, həmin bu dağıdıcı müxalifət partiyalarının bəzi xarici dairələrin “zombi”ləşmiş “filial”ı kimi fəaliyyət göstərmələri, zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Bir daha təkrarlamaq istərdim- nə tarixi geri qaytarmaq, nə də onu tarixdən silmək mümkün deyil. Azərbaycanda kaos yaratmağa çalışan dağıdıcı müxalifət partiyalarının “lider”ləri öz antimillətçiliklərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Xarici dairələrin “zombi”ləşmiş filialı olan AXCP sədri Ə.Kərimli ilə bağlı faktlar deyilənlərin sübutudur. Çünki heç vaxt maliyyə hesabatı verməyən AXCP sədri Ə.Kərimli açıqlanan faktlar qarşısında həmişə şər-böhtan məşinini işə salmaqdan başqa, bir şey bacarmır. Bank maxinasıyaları...xarici dairələrdən alınan pul-paralar və daha nələr, nələr. Məhz bu faktlara əsaslanaraq, hesab etmək mümkündür ki, ölkəmizdə normal müxalifətçiliyin formalaşmasına mane olan əsas şəxslər, məhz AXCP sədri Ə.Kərimli və Müsavatın sabiq başqanı İ.Qəmbərdir. Özlərini nə qədər “demokratiya qarçısı” kimi göstərməyə çalışsalar da, xalqı aldatmaq mümkün deyildir. Bütün addımları ilə antimillətçiliklərini əyani şəkildə sübut edən bu şəxslər, uzun illərdir ki, ətraflarındakı başısoyq adamların boğazına kəndir salıb, sağa-sola fırladırlar.

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov dəfələrlə öz çıxışlarında bildirdi ki, hər bir partiya Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidir: “Əfsuslar olsun ki, bir sıra partiyalar, ümumiyyətlə, maliyyə hesabatı vermir. Bəziləri isə verdikləri hesabatın qarşısında sifir rəqəmi yazırlar. Halbuki kifayət qədər işçiləri var, fəaliyyət göstərir, gündəlik işləyir. Bunlar gedib gündüzlər müəllimlik edib, sonra işləmirlər. Səhərdən axşama qədər ofislərində fəaliyyət göstərirlər. Amma adlarına əməkhaqqı yoxdur. Yəqin hava ilə yaşayırlar. Bu baxımdan, digər partiyaların balansında məşinləri, cəngüdənləri və böyük ştatlı aparatları var. Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur”.

Söz yox ki, dağıdıcı müxalifət rəhbərləri, həqiqətən də, özlərini gülcünc vəziyyətə salırlar. Axı, heç yerdən pul almadıqlarını iddia edən dağıdıcı müxalifət partiyası sədrləri bəs 4 mühafizəçiləri, ofis işçilərini necə saxlayır və onlara necə maaş verirlər? Həqiqətən də, ildə iki dəfə yazda və payızda cücərən partiyalar öz fəaliyyətsizliklərini müxtəlif üsullarla pərdələməyə çalışırlar”. Siyavuş müəllim onu da haqlı olaraq bildirdi ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq: “Təəssüflər olsun ki, bu partiyalar heç bir işlə məşğul olmurlar. Ancaq aradabir bəyanat verməklə, funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan, dünyanın hər yerində, məsələn, Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir”.

“Beşinci kolon” üzvlərinin, antimillətçilik qüvvələrinin atdığı son addımlardan görünür ki, onlar seçkiərəfəsi yeni təlimatlar alıblar. Başqa cür də düşünmək olmur. Çünki qozbeli qəbir düzəldər, ancaq nə Əli, nə İsa, nə Arif... kimilər düzələn deyil. Öz də ölkəmizdə ən mötəbər tədbirlər keçirilən məqamda “beşinci kolon” üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssürlər yaratmaq üçün, əllərindən gələni etməyə çalışırlar. Heç şübhəsiz ki, antimillətçilik qüvvələrinin niyyətləri də puç olacaq. Doğma ölkəsinə qarşı əsl düşmənçilik mövqeyi ortaya qoymaq, hətta tələyüklü məsələlərdə belə ermənipərəst mövqeyi ilə gündəm yaratmağa cəhd etmək heç kimə başucalığı gətirməyib və cəbhəçilərə və müsavatçılara da gətirməyəcək. Hər halda, 2020-ci il seçkilərində növbəti oyunbazlıq etmək yerinə, nəticə çıxarmağın da zamanıdır. Yəqin bunlar qarşıdan gələn seçkilərdə nəyə nail olacaqlarını hesab edirlər. Ancaq unudurlar ki, hesab etmək məsələsində riyaziyyat fənni üzrə aldıkları qiymət “2”-dir!!!

Yevlaxda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

Yevlax rayonunun Tanrıqulular kənd sakini H.Bağirova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən ilin yay-payız aylarında ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirdilər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum edilmiş Rasim Cəfərov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla R.Cəfərovun iki videokamera, beş yaddaş kartı, iki səsgücləndirici və müxtəlif adda ev əşyaları oğurlamaqla həmkəndlisinə 1095 manat dəyərində ziyan vurduğunu müəyyən olunub. O, törətdiyi cinayət əməlini dindirilmə zamanı etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Gəncədə “VAZ-21074” avtomobili nənə və nəvəni vurub

Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində yolu keçən şəhər sakinləri Hicran Babayeva və nəvəsi 6 yaşlı F.Babazadə M.Məmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Binəqədidə törədilən soyğunçuluq hadisəsi ilə bağlı cinayət işi başlanıb



Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə müraciət edən Masallı rayon sakini E.Abişov yanvarın 9-da saat 01 radələrində qəsəbə ərazisində bir nəfərin ona zor tətbiq edərək pulunu aldığını bildirdi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Solodçenko keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Moskvada erməni əsilli həkim barəsində cinayət işi açılıb



Moskvada erməni əsilli həkim Marina Sarmosyan barəsində cinayət işi açılıb. AZƏRTAC xəbər verir ki, Moskvadakı 27 sayılı Doğum evinin baş həkimi Marina Sarmosyan barəsində cinayət işi açılıb. O, qadağan edilmiş doğuş metodundan istifadə etməkdə təqsirli bilinir.

Cinayət işinin materiallarına əsasən, Sarmosyanın rəhbərlik etdiyi tibb müəssisəsində son zamanlar doğuşa səhv yanaşma nəticəsində bir körpə ölüb, üç körpə isə zədəli doğulub, onlardan biri hələ də koma vəziyyətindədir. Doğum evində qadağan edilmiş "Kristeller" - dölün sıxılaraq ana bətnindən çıxarılması metodundan istifadə edilib. "Business FM" radiostansiyasının məlumatına görə, M.Sarmosyan xəstəxanaya bir il əvvəl baş həkim təyin edilib və dərhal erməni milliyətindən olan tibb personalını ətrafına toplayıb. Əvvəlki peşəkar həkim briqadasını isə xəstəxanadan uzaqlaşdırıb.

Ötən il yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub



Ötən il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikasını müəyyənləşdirib. Ədliyyə Nazirliyinin saytında yer alan məlumatda deyilir ki, 2019-cu ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad il ərzində 2464 uşağa verilib. Statistika əsasən, oğlan adlarında sonrakı yerləri Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) tutur.

Ötən il qız uşaqlarına ən çox Zəhra adı verilib (2468). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1706), Məryəm (1603), Aylın (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087) və Nilaydır (1008). Son beş il ərzində də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş il ərzində 14 min 859 uşağa Yusif, 14 min 279 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında "Azərbaycan adları barədə məlumat" bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın mənası, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalı vasitəsilə yararlanmaq mümkündür.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici təlim ixtisası üzrə III kurs tələbəsi Həsənov İsmayıl Əlverdi oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

* * *

8 sayılı Binəqədi birinci Seçki Dairəsinin 20 sayılı məntəqə seçki komissiyasının üzvü İsmayılov Xəyyam Nadir oğlunun adına verilmiş vəsiqə itdiyi üçün etibarsız sayılır.

* * *

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı rayonu Elxan Həsənov küçəsi ev 95, mənzil 59-da yaşayan Şirinov Emin Əlifəğa oğlunun adına verilmiş seriya RX №-0679114 sayılı ÇIXARIŞ itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev kollektiv adından iş yoldaşları Murad Adiloğluna əzizi

Bayramov İnam Əfqan oğlunun

vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznü başsağlığı verir.

Allah rəhmət eləsin!

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir. "Azərbaycan" neşriyyatında çap olunur. Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 4600

SƏS

Son səhifə

11 yanvar

Messi: "Barselona" Superkubok matçında bəsit səhvlərə yol verdi

"Barselona" futbolçuları İspaniya Superkubokunun yarıfinalında "Atletiko" ilə görüşdə çox bəsit səhvlərə yol verib. Bu fikri Kataloniya klubunun hücumçusu Lionel Messi səsləndirib. Bu barədə "Mundo Deportivo" məlumat dərc edib.

Yanvarın 10-na keçən gecə "Barselona" "Atletiko" ilə görüşün gedişində üstünlüyü ələ keçirsə də, sonda ona 2:3 hesabı ilə uduzub. Messi deyib: "Bu, bizə çox toxunur, axı 80 dəqiqə ərzində biz oyuna nəzarət etmişik və qələbəni əldən verməməli idik. Çox bəsit səhvlərə yol verib iki qol buraxdıq, lakin biz güclü komandaylıq və irəli gedəcəyik".

"Atletiko" finalda Madridin "Real" klubu ilə qarşılaşacaq. "Real" yanvarın 8-də 3:1 hesabı ilə "Valensiya"ya qalib gəlib. Komandalar rəsmi matçlarda 222 dəfə qarşılaşıblar. "Real"ın hesabında 110 dəfə qələbə, "Atletiko"nun hesabında 56 qələbə var, onlar 56 dəfə heç-heçə oynayıblar.



Yaşıl çay insan ömrünü uzadır



Çin Tibb Elmləri Akademiyasının alimləri yaşıl çayın insan sağlamlığına müsbət təsir etdiyini bildiriblər. Anadolu agentliyi xəbər verir ki, çinli alimlər 100 min insan arasında monitorinq apararaq, yaşıl çay istifadəçilərinin böyük əksəriyyətinin infarkt, xərçəng və iflic riskindən uzaq olduqlarını müəyyənləşdiriblər. Alimlərin 7 illik müşahidələri nəticəsində məlum olub ki, yaşıl çaydan mütəmadi istifadə edən şəxslər digərlərindən daha sağlam və uzunömürlüdür.

Çin alimi Donqfenq Gu bildirib ki, yaşıl çayın kişilərə müsbət təsiri qadınlarla müqayisədə daha çoxdur. O qeyd edib ki, yaşıl çay ürək-damar sisteminə yarana biləcək problemlərin qarşısını alır.

Xızıda "Baba" ləqəbli narkotacir saxlanılıb

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsləri saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmməd Hüseyin Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev saxlanılıblar. Onlardan kibrit qutularında və kağız bükümlərdə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş "Baba" ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-ə gətirilib. Dindirilmə zamanı B.Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Macarlar Avropa İttifaqının ən kasıb xalqlarındandır

2017-ci ildə Macarıstanda kəmiyyətinə görə Aİ-də beşinci olub və 8623 avro təşkil edib. Lakin ölkə üzrə əməkhaqqılarda cüzi ümumi artımın olmasına baxmayaraq, 2018-ci ilin mayı üçün əməkhaqqı başqa ölkələrlə müqayisədə dördüncü ən aşağı səviyyəyə - 8630 avroya düşüb. Amma Litva 8661 avro orta illik xalis mənfəət ilə beşinci yere yüksəlib. Avropa göstəriciləri ilə müqayisədə Macarıstanda xalis əməkhaqqı azalıb.

Bu barədə informasiyanı Avropa İttifaqının statistika orqanının - Avrostatın məlumatına istinadla Macarıstan televiziyası yayıb. Macarıstan Maliyyə Nazirliyindən bildiriblər ki, Aİ-nin yalnız üç ölkəsində xalis illik əməkhaqqı Macarıstandakından aşağıdır: Latviya (8508 avro), Rumıniya (5874 avro) və Bolqarıstan (5512 avro).